



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 178 (8771) ÇƏRŞƏNBƏ, 25 avqust 2021-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

## ◆ "Ağ ölüm"ə qarşı birləşək!

Bəşəriyyət yaranandan insan övladı çox çətin sınaqlardan keçib. Təbiətin ağır fəlakətlərini, milyonlarla insanın ömrünə cəmi bir neçə günün içində son qoyan yoluxucu xəstəlikləri, müharibə acılarını yaşamağı olub. İndi də zaman-zaman bu bəlalara yaşamaqdadır. Əlbəttə, qeyd etdiklərimizin hər biri dəhşətlidir, ağır-acıdır. Amma bu bəlalara da insan üçün narkomaniya qədər qorxunc fəlakət deyil. Çünki bu sınaqlar insanın iradəsindən kənar baş verir. Onları kimsə könlü seçmir. Ellə gələn qəzavü-qədar sayır.



## İnsan öz taleyini məhvə məhkum etməməlidir

Təbii fəlakətlərin də, epidemiyaların da, müharibələrin də səbəbləri, nəticələri aradan qalxanda ondan sağ çıxanların yenə adi həyatına dönməsinə ümid böyükdür. Bu sınaqlardan çıxan insanlar mənəvi baxımdan daha da güclənmiş olur. Həyatın növbəti daha yüngül sınaqları onları əvvəlki qədər sarsıda bilmir. Dərd orasıdır ki, narkomaniya insanın şüurlu seçimidir. Deməli, insan bilib-ölünürü "ağ ölüm"ün ağuşuna atır.

### Gedər-gəlməz yolu

Bəlaya mübtəla olanlar təəssüf ki, labüdü aqibətlərini görə-görə bu yola ilk addımlarını atırlar. Anlamırlar ki, bu yol gedər-gəlməzdir. Çox az qisim adam özündə iradə tapıb nələrsənə - doğmalarını, işinini, gələcək arzularını xatirə belə bir yoldan geriye dönməz. Böyük əksəriyyət üçün narkomaniya ölüm yolçuluğudur. Narkotik maddələr qəbul edən, buna aludə olan istənilən şəxs hər gün özünün mənəvi və

fiziki ölümünə doğru bir addım atır. Ona görə də bu bəlanı təsadüfən "ağ ölüm" adlandırmırlar. Uzun illərdir ki, bu bəla insanlığın böyük fəlakətinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda dünyada 270 milyona yaxın insan narkomaniyadan əziyyət çəkir. Bu, dünya əhalisinin 5 faizindən çoxu deməkdir. Əfsuslar olsun ki, Azərbaycanda da narkomaniya bəlasına mübtəla olanların sayı getdikcə artmaqdadır. Hesablamalar heyecan təbii çalır. Ölkəmizdə narkomanların rəsmi sayı 30 mindən çoxdur. Son illərdə isə belə insanların artığını görürük.

### İnsanı insanlıqdan çıxaran bəla

Aparılan araşdırmalar ümumən bütün dünyada narkotik aludələrinin təxminən 90 faizinin bu vasitədən ilk dəfə 18 yaşına qədərki yaş dövründə istifadə etdiklərini üzə çıxarıb.

Ardı 6-cı səh.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi Vladanka ANDREYEVA təyinatı ilə bağlı məktubu Prezident İlham Əliyevə təqdim edərək dedi:

- BMT-nin Azərbaycan Respublikasına rezident əlaqələndirici vəzifəsinə təyin olunmağımla bağlı məktubu Sizə təqdim etməkdən məmnunluq hissi keçirirəm.

Ardı 2-ci səh.

## Azərbaycan BMT-nin fəal üzvüdür



## Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında əməkdaşlığın konkret sahələri müəyyənləşdirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Mişel Pitermans etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Mişel Pitermans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdi.

Ardı 2-ci səh.



## Kəlbəcər və Laçın Ermənistandan qat-qat yüksəkdədir

Həm coğrafi, həm də görülən işlərin səviyyəsi və həcmi cəhətdən

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri işğaldan azad olunmuş ərazilərimizə növbəti dəfə edilən ziyarətdən daha çox indiki siyasi və hərbi şəraitdə mühüm əhəmiyyət daşıyan hadisədir. O səbəbdən ki, Ermənistan ağır hərbi məğlubiyyətdən sonra yenidən havadarlarının verdikləri "sifariş"lə "rəqs" etmək istəyinə düşüb və Azərbaycanın ali rəhbərliyinin haqqında bəhs etdiyimiz səfəri onun bu "arzu"sunu ürəyində qoydu. Ən azından İlham Əliyevin dilindən həmin "rəqs" in real təhlükəsi barədə xəbərdarlığı eşitdi.

Bax: səh. 4



## ◆ Jurnalist araşdırması

## İstehsal genişlənsə də, tələbat ödənilmir

Süd məhsulları bazarının inkişafına mane olan səbəblər nədir?

İnsan orqanizmi üçün ən dəyərli qidalardan olan süd məhsullarının istehsalı Azərbaycanda ildən-ilə artsa da, mövcud tələbat hələ də tam ödənilmir. İstehsalın həcmi yetərlənməyəcəyindən Azərbaycan özünü tam olaraq süd və süd məhsulları ilə təmin edə bilmir. İstehlakçıların süd məhsullarına tələbatının ödənilməsi üçün ölkədə süd istehsalının həcmi təxminən 15-20 faiz artırılmasına ehtiyac var.

### Ədalətsiz rəqəbat

Hazırda tələbat ödənilmədiyindən ölkəmizə xaricdən geniş çeşiddə süd məhsulları idxal edilir. Bu məhsulların idxalı istehlakçıları üçün əlavə seçim imkanı yaratsa da, yerli istehsalçıların məhsullarının çox zəif satılmasına səbəb olur. Yerli məhsullar əksər hallarda xarici məhsullardan daha baha qiymətə

satıldığı üçün istehsalçılar hazırkı şəraitdə yaranmış rəqəbatı hətta müəyyən mənada ədalətsiz rəqəbat də sayırlar. Onlar bu bazarın tənzimlənməsi üçün tədbirlərin görülməsini zəruri sayır, süd emalı sahəsindəki bəzi məsələlərin qısa zaman ərzində həllini gözləyirlər. İstehlakçıların fikrincə, bütün bu problemlərin həlli yerli süd məhsullarının qiymətinin ucuzlaşmasına səbəb olar.

Süd emalı sahəsindəki problemləri açıqlayan Azərbaycan Süd və Süd Məhsulları İstehlakçıları və İxracatçıları Assosiasiyasının (ASSMİA) sədri Samir Eyyubovun sözlərinə görə, emal müəssisələrinin ədalətli yerli bazara, məqsədyönlü vergi sistemində və bəy-nəlxalq qiymətlərə uyğun, yüksək keyfiyyətli xam südə ehtiyacı var.

Yerli bazarda qeyri-şəffaf rəqəbatın mövcud olması qənaətinə olan qurum sədri deyir ki, bir çox xırda emal müəssisələri bazara aşağı keyfiyyətli məhsullar təklif edir, istehlakçıları bilərəkdən və ya bilməyərəkdən qandırır, keyfiyyətsiz məhsulları onlara keyfiyyətli, bahalı mal kimi təqdim edirlər.

Ardı 5-ci səh.

## Virusa qalib gəlmək üçün ondan güclü olmalıyıq

Dünyanı çənginə alan ölümcül virus hələ də davam etməkdədir. Müxtəlif ölkələrdə virusa yoluxma və ölüm halları statistikasız fərqli rəqəmlərlə müşahidə olunur. Dünya səhiyyəsinin virusla mübarizəsi yoluxma faizinin artması, yeni dalğaların olması fonunda hələ ki zəif görünür.

COVID-19 infeksiyası 2019-cu ilin dekabr ayının ortalarında, Çin mərkəzi əyalətinin Uhan şəhərində yerli sakinlərdə naməlum mənşəli pnevmoniyanın ilk aşkar olunması ilə başladı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. O vaxtdan bu günə qədər dünyaya yayılan bu xəstəlik sənəmək bilirmir.

Yeni məlumatlara görə, Cənubi Amerikada virusun yeni, dördüncü dalğası başlayıb. Hələ də yoluxma sayına görə dünyada birinci yeri ABŞ tutur. İkinci yerdə Hindistan, üçüncü yerdə Britaniya qərarlaşıb.

Azərbaycanda ilk koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı 28 fevral 2020-ci ildə qeydə alınıb. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə xüsusi

karantin rejimi tətbiq edilib ki, müddəti sonuncu dəfə 1 sentyabr 2021-ci il tarixinədək uzadılıb.

### Peyvənd olunmaq vacibdir

Azərbaycanda Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, üçüncü dalğa başlayıb. Bu dalğa əsasən "Delta" ştammi ilə fəaliyyətdədir. Yeni növ koronavirus infeksiyasının "Delta" ştamminin əsas əlamətləri mədə-bağırsaq pozuntusu (öğümə, qusma, diarreya), yüksək hərəkət və nevroloji narahatlıqlardır. Bu ştamla xəstələnən zaman ağciyər zədələnmələrinə rast gəlinmə, əsas simptomlardan deyil.

Ardı 6-cı səh.



## XVI Tokio Yay Paralimpiya Oyunları



## Tokio Paralimpiadasının təntənəli açılış mərasimi keçirilib

Avqustun 24-də Tokiodakı Milli Olimpiya Stadionunda XVI Yay Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, XVI Yay Paralimpiya Oyunlarında 160 milli komandadan, o cümlədən qaçqınlar yığmasından təqribən

4400 idmançı mübarizə aparacaq. Butan, Qrenada, Maldiv, Paraqvay, Sent-Vinsent və Qrenadin komandaları oyunlarda ilk dəfə iştirak edirlər. Açılış mərasimində əvvəlcə Yaponiyanın Dövlət bayrağı tanınmış yerli paralimpiyaçılar tərəfindən meydana getirilib.

Ardı 7-ci səh.

# Azərbaycan BMT-nin fəal üzvüdür



Əvvəli 1-ci səh.

Dayanıqlı inkişaf Məqsədlərini inkişaf etdirməkdə və onlara nail olmaqda Azərbaycanı dəstək vermək üçün burada olmaq və BMT sistemində rəhbərlik etmək mənim üçün şərəfdir.

**Prezident İlham ƏLİYEV** dedi:

Xoş gəlmisiniz. Sizi görməyə şadam. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram. Bildiyiniz kimi, Azərbaycan həmişə BMT-nin fəal üzvü olmuşdur. Biz təqribən on il bundan əvvəl beynəlxalq birliyin böyük dəstəyi ilə həttə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdik. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir və bu da Azərbaycanın beynəlxalq nüfuzunu və fəal xarici siyasətini nümayiş etdirirdi. İkili sədrlik dövründə biz mühüm məsələlərlə bağlı təşəbbüslər irəli sürdük və beynəlxalq birliyin gündəliyində duran vacib qlobal məsələlərə toxunduq. İndi isə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi biz beynəlxalq münasibətlər sistemində mühüm rol oynayırıq və BMT Baş katibinin təşəbbüslərinə dəstək oluruq, xüsusilə COVID ilə mübarizə sahəsində. Bildiyiniz kimi, ötən ilin sonunda Qoşulmama Hərəkatının sədri kimi bizim təşəbbüsümüzle koronavirusa həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilmişdir və bu da bu xəstəliyə qarşı bizim qlobal mübarizəyə bir töhfə idi. Həmçinin milli qismində 30-dan çox ölkəyə yardım göstərmişik. Maliyyə, humanitar yardımı göstərmişik, biz dəstəyə ehtiyacı olan ölkələrlə peyventləri paylaşmışıq. Bu, bizim beynəlxalq birliyin məsul üzvü kimi gündəliyimizi nümayiş etdirir.

İmkanlarımız və potensialımız daxilində biz sülhə və təhlükəsizliyə töhfə verməyə çalışırıq. BMT ilə bizim fəal qarşılıqlı əlaqəmiz Ermənistanın təcavüzü nəticəsində başlamışdır və 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunmuşdur. Bu, çox müsbət addım idi, erməni təcavüzünə toxunularda biz dəstəyin çox ümidverici bir jesti idi. Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi. Lakin, əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və yaqın, sizin də bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam. Bezi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən, ümumiyyətlə, icra olunmamışdır. Xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamada çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edən Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib. Bir çox hallarda mən Ermənistanla qarşı sanksiyaların tətbiqi edilməsi məsələsini qaldırmışam. Çünki düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısını almaq üçün bir yol ola bilərdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən əvvəl bir neçə gün əvvəl Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu, təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində

davranışının real təhlilinə nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də eger Ermənistanla qarşı vaxtında sanksiyalar tətbiqi edilsəydi, eger Minsk qrupunun həmsədrini, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədalətli, beynəlxalq hüququn normalarını bərpə etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüzün yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsinin rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüddafə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək öz ərazi bütövlüyümüzü bərpə etdik.

İndi müharibə bitib, münasibətlər həll olunub, bu baş verənlər haqda danışıqları heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə vuran qoyulmuş ərazilərin bərpasıdır. Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edirik. Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilirəm bunu bilirsiniz, ya yox, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törətdiyini görməyə dəvət etmişdik. Çünki ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş etdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siq-nallar alındı. Əlbəttə, biz öz tövçübümü müz bildirdik. Çünki demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir.

BMT-nin digər təsisatları ilə daimi təmasdayıq. Bizə ekspert biliyi və məsləhətlər nöqtəyi-nəzərdən geniş beynəlxalq iştirak və yardım lazım olacaq. Çünki indi bizim bərpə etdiyimiz ərazi on minlərlə kilometrdir çoxdur və əlbəttə ki, biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdayıq. Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmaq planlaşdırırıq, amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb, vuran qoyulmasıdır. Buna görə Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədlərimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpə edilməsinə nail olmaqdır. Bakıdakı nümayəndəliyiniz bu işə fəal cəlb olunacağına güvənirik.

X XX

**BMT-nin rezident-əlaqələndiricisi Vladanka ANDREYEVA** dedi:

Sağ olun, cənab Prezident. BMT ilə Azərbaycan arasında dostluğun artıq 29 yaş var. Gələnlə biz Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyini qeyd edəcəyik. Eyni zamanda BMT-nin Bakıda nümayəndəliyinin açılmasının da 30 illiyi olacaq. Bir halda qeyd olunacaq və nəzərdən keçiriləcək tarixlər çoxdur, hesab edirik ki, son 18 ay görünməmiş hadisələrlə yadda qaldı. COVID-19 qlobal böhrana çevrildi və bir çox dövlətlər mübarizə aparırdılar. Mən COVID-19-a qarşı çox qətiyyətli milli cavab tədbirlərinin görülməsində Sizin və hökumətinizin göstərdiyi səyləri alqışlamaq istəyirəm. Bununla belə, Siz də qeyd etdiniz ki, bu dövrdə biz çətinliklərlə, ümumi məsuliyyətə daha güclü sadiqliyimizi nümayiş etdirməli olduq. Biz ilk olaraq COVID-19-a qarşı cavab tədbirlərinin müzakirəsinə həsr olunmuş Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi, sonra isə BMT-nin Baş Assambleyasında xüsusi sessiyanın təşkil olunması üçün göstərdiyiniz səylərə görə minnətdar.

Azərbaycanda peyvənd işlərinə gəldikdə, ölkənin regionda perspektivli mövqelərdən birini tutur. BMT son 18 ay ərzində gördüyü işlərə sadiq qalaraq öz yardımını bundan sonra da göstərməyə hazırdır. Biz 4 milyona yaxın ilk təcili əşyalardan ibarət dəstləri paylaşmışıq. Hökumət ilə səhiyyə işçilərinin birgə təlimlərinə sərmayələr yatırıb. Həmin təlimlərdən 3 mindən artıq işçi keçmişdir. COVID-19-un qarşısının alınmasına yönəlməş ictimai kampaniya 1 milyondan artıq insanı əhatə etmişdir. Sizin də qeyd etdiyiniz kimi, bu, son 18 ay ərzində Azərbaycan xalqının üzleşdiyi yeganə çətinlik olmamışdır. Ümid edirik ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün bərqərar olmasında, əmin-amanlığa və əməkdaşlığa aparacaq yeni eraya təkan olacaq. BMT tərəfindən dekabr ayında Qarabağ bölgəsində tələblərin qiymətləndirilməsində hökumətə dəstək olmuşuq. Biz əvvəlki təmas xətti boyu 6 rayonda minaların təmizlənməsi üçün ANAMA-yə yardım məqsədilə dərhal 1 milyon dollar topladıq. Biz minaların təmizlənməsi işində milli mütəxəssislərə dəstəyi davam etdirəcəyik, çünki anlayırıq ki, bu, prioritetdir. Eyni zamanda BMT Dünya Bankı, Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlarla birlikdə əməkdaşlıq təşkil etməyə işini aparır ki, ANAMA üçün təlimlər davam etsin və minaların təmizlənməsi prosesi ən yüksək standartlara uyğun aparılsın. Biz məcburi köçkünlərin həmin bölgəyə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı üçün göstərilən səylərin dəstəklənməsinə tam sadiq qalıyıq. İrəlivi doğru addım ataraq martın 1-də biz BMT ilə Azərbaycan arasında əməkdaşlığa dair yeni çərçivə sənədini, yeni paktı imzalamışıq. Növbəti beş il ərzində qarşımızda çox böyük vəzifələr qoymuşuq. Əslində, biz inklüziv artıma dəstək vermək və gənclərlə iş aparmayı arzulayıyıq ki, onların əmək bazarlarına aid bacarıqları formalaşsın. Biz həmçinin daha yaşlı iqtisadiyyatın qurulmasında və səhiyyə, sosial müdafiə, təhsil və ədliyyə sahələrində xidmət göstərən təsisatların imkanlarını gücləndirilməsində hökumətin təşəbbüslərinə dəstək vermək istərdik. Bundan əlavə, qadın və qızların həyat bütün sahələrində imkanlarının genişləndirilməsi istiqamətində hökumətin səylərini dəstəkləmək istərdik.

## Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında əməkdaşlığın konkret sahələri müəyyənləşdirilib



Əvvəli 1-ci səh.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri və bu səfər zamanı belçikalıların Kraliçə Filippə görüşləri xatırlanaraq, bu görüşlərdə ölkələrimiz arasında əməkdaşlığa dair çox səmərəli müzakirələrin aparıldığı bildirildi.

Görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında əlaqələrin genişləndirilməsinin önəminə toxunularaq əməkdaşlığın konkret sahələrinin müəyyənləşdirilməsi, o cümlədən ticarət

döriyyəsinin artırılması istiqamətində praktiki addımların atılmasına vacibliyi qeyd edildi.

Səfir Mişel Pitermansın ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.

## Qazaxıstan Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyib



Avqustun 24-də Milli Məclisin Sədri Sahibə Qafarova Qazaxıstan Respublikasının Azərbaycanı fəvqəladə və səlahiyyətli səfiri Serjan Abdikarimov ilə görüşüb.

Spiker qonağı salamlayaraq dost Qazaxıstanla əlaqələrin inkişafına Azərbaycanın böyük önəm verdiyini bildirdi. Görüşdə qardaş ölkələrimiz arasında dostluq münasibətlərinin əsasını Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayev tərəfindən qoyulduğu qeyd olunaraq, hazırda bu siyasətin Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən

uğurla davam etdirildiyi diqqətə çatdırıldı.

Spiker Sahibə Qafarova vurğulayıb ki, ikitərəfli münasibətlər parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf edir. O, hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq qruplarının əməkdaşlığını təqdir edib. Bildirilib ki, deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında

məsi tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Spiker TÜRK PA çərçivəsində əməkdaşlığın əhəmiyyətini də qeyd edib.

Səmimi qəbul üçün minnətdarlığını bildiren Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdikarimov xalqlarımız arasında münasibətlərin qeyd tarixi olduğunu deyib. Bildirilib ki, iqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlığımız uğurla inkişaf edir.

Səfir Azərbaycanın şanlı Qələbəsinin regionda sülhün

və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirdi.

Qonaq iki ölkənin deputatlarının müxtəlif platformalarda görüşlərinin, qarşılıqlı səfərlərinin önəmini vurğulayaraq, Qazaxıstanın Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirdi.

Görüşdə pandemiya, regionda baş verən hadisələr və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

**Rəşad CƏFƏRLİ,**  
"Azərbaycan"

## Dayanıqlı dövlət borcu və büdcə sabitliyini təmin edən makrofiksal çərçivə müzakirə olunub

"2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 fevral tarixli Sərəncamı ilə yaradılmış Dayanıqlı dövlət borcu və büdcə sabitliyini təmin edən makrofiksal çərçivə üzrə Alt İşçi Qrupun avqustun 24-də maliyyə naziri Samir Şərifovun sədrliyi ilə videoformatda iclası keçirilib.



Maliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Alt İşçi Qrupun tərkibinə daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən yeni global iqtisadi realqlara və çağırışlara uyğun olaraq büdcə qaydası tətbiqinin bərpası və təkmilləşdirilməsi, habelə dövlət borcunun idarəedilməsi strategiyasının yenilənməsi ətrafı müzakirə olunub. Həmçinin orta və uzunmüddətli dövr üçün makrofiksal çərçivəni formalaşdırmaq digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.



## Müdafiə Nazirliyinin nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının açılış mərasimində iştirak edib

Moskvada səfərdə olan Azərbaycanın müdafiə nazirliyinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının tənətonli açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini həmçinin Alabino hərbi poligonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və onlara uğurlar arzulayıb. “Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində yaradılan “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərlərimizi əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olan nazir müavini yaradıcı kollektivə uğurlar diləyib. Xatırladaq ki, Azərbaycan hərbiçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İranda “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edirlər.



## Naftalanın reabilitasiya mərkəzlərində qazilərə yüksək xidmət göstərilir



Son 3 ildə Naftalanda 12 reabilitasiya və sosial xidmət müəssisəsi müasir avadanlıqlarla təchiz edilərək yenidən qurulmuşdur.

İndi bu müəssisələrdə müharibədə yaralanmış qazi və yaxınlarına, habelə şəhid ailəsi üzvlərinə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilir. Artıq 1400-dək şəxs bu xidmətlərdən istifadə etmişdir.



Təkcə cari il bu mərkəzlərdə 115 hərbi yüksək texnologiyalı aşağı ətraf protezi ilə təmin olunmuş, 1162 nəfər Birinci və İkinci Qarabağ müharibələri əlillinə 8639 reabilitasiya vasitəsi verilmişdir.

Naftalan Reabilitasiya Mərkəzində isə 100-dək qazi sosial-psixoloji və reabilitasiya xidmətləri almışdır. Qeyd edək ki, müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla təchiz edilmiş mərkəzdə effektiv fizioterapevtik üsullarla yanaşı, Naftalan nefti ilə də müalicələr aparılır.

Sabir ƏLİYEV,  
“Azərbaycan”

## Şəhid kapitan Elməddin Meydanovun medalları ailə üzvlərinə təqdim edilib

Əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan şəhid kapitan Elməddin Meydanovun medalları və vəsiqələri onun ailə üzvlərinə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev 44 günlük Vətən müharibəsində sərhədcilərimizin göstərdiyi şücaətdən, qəhrəmanlıqdan danışıb. Qeyd olunub ki, bu gün dövlət sərhədlərimizin bütövlüyünün bərpa edilməsində və işğaldan azad olunan ərazilərimizdə üçrəngli bayrağımızın ucaldılmasında kapitan Elməddin Meydanovun da xidmətləri var. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə xidməti vəzifələrini və qarşıya qoyulan tapşırıqları yerinə yetirərək fərqləndiyinə görə kapitan Elməddin Meydanov



“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin atası Bahəddin Hətəmov şəhid ailələrinə

göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, bu il Şərur şəhərindəki yaşayış binasından mənzillə təmin olunmalarını bu qayğının bariz nümunəsi kimi qiymətləndirib.

## Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

Ermenistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zerkənd yaşayış məntəqəsində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsinə istiqamətində mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyinin Mətbuat xidmətin-

dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

## Şeyxülislam Allahşükür Paşazadənin Çeçenistana səfəri başa çatıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Çeçenistana səfəri başa çatıb. Avqustun 23-də QMİ sədri Qroznı şəhərində keçirilən bir sıra tədbirlərdə iştirak edib.

İdarənin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə Çeçenistan imamı Şeyx Mansur adına məscidin açılış mərasimində iştirak edib. Çeçenistan Respublikasının Başçısı Ramzan Kadirovun iştirakı ilə keçirilən mərasimdən sonra QMİ sədri R.Kadirovla birlikdə camaat namazı qılıb.

Açılış mərasimindən sonra Çeçenistanın Başçısı Şeyxülislam Allahşükür Paşazadəni və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftülərini öz iqtisadında qəbul edib. Səməni şəraitdə keçən görüşdə Ramzan Kadirov Şeyxülislam Allahşükür Paşazadənin bütün Qafqaz dini lideri və ağsaqqalı olduğunu vurğulayıb. Çeçenistanın Başçısı qonaqlara uyubilir tədbirlərində eyni iştirak etdiklərinə görə təşəkkür edib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfər, 30 illik işğal zamanı Ermənistan tərəfindən əzəli Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş vəhşiliklər, barbarca dağıdılmış yaşayış məntəqələri, yerlə bir edilmiş, vandalizmə məruz qalmış məscidlər, ziyarətgahlar, kilsələr və digər ibadət yerləri, eləcə də azad edilmiş torpaqlarımızda hazırda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə geniş məlumat verib.

QMİ sədri Çeçenistan Respublikasının Başçısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.



Öz növbəsində, Ramzan Kadirov QMİ sədrindən Prezident İlham Əliyevə öz ehtiramını və qardaş salamlarını, bütün işlərində uğur diləklərini çatdırmağı xahiş edib.

◆ ◆ ◆

Çeçenistana səfər çərçivəsində avqustun 23-də Şeyxülislam Allahşükür Paşazadə sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Şimali Qafqaz regionunun müftüləri ilə Şura-nın iclasını keçirib. QMİ sədri əvvəllər belə görüşlərin müəmmədi, lakin son dövrdə pandemiya səbəbindən məcburen virtual formata həyata keçdiyini qeyd edərək hazırkı görüşün Azərbaycanın Vətən müharibəsində Zəfər çalmasından sonra ilk görüş olduğunu, buna görə xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Şimali Qafqaz müftüləri çıxışlarında qardaş Azərbaycan xalqına və onun müdrik lideri İlham Əliyevə öz dərin ehtiramlarını bildiriblər. İclas iştirakçıları qeyd ediblər ki, Vətən müharibəsi əsnasında onlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə sinələri və dualar ediblər, ibadətlərində şəhid düşən Azərbaycan oğullarının ruhlarına Allah-təala-dan rəhmet, qazilərimize şəfa diləyiblər.

Şura üzvləri QMİ sədrindən Prezident İlham Əliyevə

və bütün Azərbaycan xalqına öz səmimi salamlarını və yeni-yeni uğurlar diləklərini çatdırmağı xahiş ediblər. Şimali Qafqaz müftüləri, həmçinin Şeyxülislam Allahşükür Paşazadədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırmasını xahiş ediblər.

Şura üzvləri yaxın zamanda Azərbaycana ziyarət edərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təbriklərini eyni olaraq çatdırmaq arzusunda olduqlarını vurğulayıblar.

İclasda Qafqaz Xalqları Ali Dini Şurasının yaxın gələcək üçün fəaliyyət planı müzakirə edilib. Qafqaz xalqları arasında, o cümlədən Azərbaycan xalqı ilə qardaşlıq münasibətlərinin qiymətli tarixi irs olduğu vurğulanıb, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib. Pandemiya səbəbindən həyata keçirilməsi təxirə salınmış birgə planlarla bağlı hazırkı vəziyyəti müzakirə edilib və Şuranın növbəti iclasının Bakı şəhərində keçirilməsi qərarlaşdırılıb.

◆ ◆ ◆

QMİ sədri Allahşükür Paşazadə Qroznı şəhərində Çeçenistan Respublikasının

Birinci Prezidenti Əhməd Kadirovun anadan olmasının 70 illiyinə həsr olunmuş rəsmi tədbirdə iştirak edib. Tədbirdə Rusiya Federasiyası Çeçenistan Respublikasının Başçısı Ramzan Kadirov, Çeçenistanın dövlət, ictimai və dini xadimləri və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri iştirak ediblər.

Tədbirdə Şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq qismində çıxış edib. Ramzan Kadirov və bütün Çeçen xalqına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdıran QMİ sədri çıxışında Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadirovun əziz xatirəsinə yad edərək onun Çeçenistanın ictimaiyyətinə naminə misilsiz töhfələrini, xalqının xoşbəxtliyinə naminə canından keçərək şəhid olduğunu bildirdi. QMİ sədri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası Çeçenistan Respublikası arasında qardaşlıq və six əməkdaşlıq əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının Başçısı Ramzan Kadirov tərəfindən uğurlu inkişaf etdirildiyini qeyd edib.

Çıxışın sonunda Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanın rəhbərliyinə və Çeçen xalqına Allah-təaladan yeni-yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayıb.

## “YAŞAT” düşərgəsinin altıncı həftəsi başlayıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin altıncı həftəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə AZƏRTAC-a bildirdilər ki, ilkin olaraq açılış mərasimi və komanda ilə tanışlıq, ardınca isə psixoloji qrup oyunları təşkil edilib. Sonra iştirakçılar macera parkurunda müxtəlif maneələri dəf edərək maraqlı vaxt keçiriblər. Günün sonunda uşaqlar stolüstü oyunlar oynayıblar.

Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin beşinci həftəsi şəhidlərimizin 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edir.

Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir. Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqları və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət ediləcəklər. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyən ediləcək və fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

İyulun 12-dən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə, 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə, ümumilikdə, 6 gün 5 gecəni əhatə edəcəkdir.



Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AZTV), İctimai Televiziya (İTV) və “ASAN Radio”-dur.

Düşərgənin baş sponsorları “Lankaran springs” hotel, “PMD Hospitality”dir. Sponsorlar “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “İnnovasiyalar Mərkəzi”, “PAŞA Bank”, “PAŞA Həyat”, “Bravo”, “Nar”, “Gazelli Group”, “Rabitebank”, “Turanbank”, “Decoria”, “AMO Group”, “Slavyanka”, “Azərsun”, “Shokki Mokki”, “Əli və Nino”, “Oven”, “Happy day cake”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası(AFFA), “Gənc Psixoloqlar” İctimai Birliyi, logistika dəstəyi Bakı Nəqliyyat Agentliyi.



# İŞİMİZ, GÜZƏRANIMIZ

## Kəlbəcər və Laçın Ermənistanından qat-qat yüksəkdədir



Həm coğrafi, həm də görülən işlərin səviyyəsi və həcmi cəhətdən

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri işğaldan azad olunmuş ərazilərimizə növbəti dəfə edilən ziyarətdən daha çox indiki siyasi və hərbi şəraitdə mühüm əhəmiyyət daşıyan hadisədir. O səbəbdən ki, Ermənistan ağır hərbi məğlubiyyətdən sonra yenidən havadarlarının verdiyi "sifariş"lə "rəqs" etmək istəyinə düşüb və Azərbaycanın ali rəhbərliyinin haqqında bəhs etdiyimiz səfəri onun bu "arzu"sunu ürəyində qoydu. Ən azından İlham Əliyevin dilindən həmin "rəqs" in real təhlükəsi barədə xəbərdarlığı eşitdi.

Eşitdi ki, hansı havaya "rəqs" etmək istəməsinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ odur ki, işğaldan azad edilən rayonlarımızın sosial-iqtisadi inkişafını təmin etmək, sakinlərini öz doğma yerlərinə qaytarmaq üçün geniş abadlıq-quruculuq işlərinə başlamışdır və bu quruculuq işlərinin başlanğıcından Ermənistan üçün sifariş verilmiş "hava"nın vizuallığı eşidilməz olur.

Təbii ki, dağlıq rayonlar olan Kəlbəcər və Laçınların bərpasında yol infrastrukturunu böyük əhəmiyyət daşıyır. Çünki düzən ərazidə yerləşən rayonlardan fərqli olaraq burada yalnız bir yoldan istifadə etmək mümkündür. Bu üzündən qısa müddət qarlı örtülən mövcud yollardan daim istifadə etmək üçün onların yenidən qurulması, müasir tələblərə cavab verməsi

əsas şərtidir. Qarşından isə qış gəlir və bu baxımdan ilboyu rayonda abadlıq və quruculuq işlərinin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, yolun 16-cı kilometrindən Murovdag silsiləsi başlanır və yüksəklik getdikcə 1900 metrden 3260 metrə qədər artır. Məhz ərazinin çətin relyefi və təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Murovdag silsiləsinin altından tunel tikilir.

Tunel in bütün fasilələrində Kəlbəcər və Laçın rayonlarına rahat gediş-gəliş təmin edəcək.

Tunelin təməliyə mərasimində iştirak edən Prezident İlham Əliyev yaxın tariximiz barədə maraqlı məlumatlara toxunaraq demişdir:

"...Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək istəyirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaqdır və bu da hərbi cinayət sayılır. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdılar. Ermənistanla heç bir irad tutmamışdılar, onları bu işdən çəkilməyə cəhd göstərmişdilər, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə edirdi... O vaxt bu yolun çəkilişində biz etirazımızı bildirmişdik. Biz səsimizi qaldırmışdıq, biz demişdik ki, buna yol vermək olmaz, Azərbaycan ərazisində qanunsuz işlər aparıla bilməz. Ancaq bizi eşidən yox idi. Amma bu gün mən gəlmişəm, həmin yolun üstündə durmuşam və biz bu yolda bundan sonra da əbədi dayanacağıq, bu bölgədə əbədi yaşayacağıq". Sözsüz ki, dövlət başçısının bu mesajı hər vasiyyə ilə ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpə edib bizi mənasız "sülh" danışıqlarına məcbur etmək istəyən ermənipərəst qüvvələrə qəti cavabdır.

Mələmürd ki, bölgənin yenidən qurulması, əhalinin doğma yerlərinə qayıtması, burada yeni müəssisələrin

fəaliyyətə başlaması üçün enerji təminatı mühüm rol oynayır. Bu məqsədlə dövlət başçısı işğaldan azad olunmuş ərazilərin enerji təminatına xüsusi diqqət ayırır. Prezidentin səfər çərçivəsində tanış olduğu Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında suyu hidroqəyata ötürən dağıdılmış su borusu təzələnilir. Maşın zalı və 110/6 kilovoltluq yarımstansiyada işlər başa çatıb. Bir sözlə, ermənilər tərəfindən dağıdılan "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyası yenidən tikilir və qarşdakı aylarda istifadəyə verilecək.

Dövlət başçısı səfəri zamanı həmçinin 110/35 kV-luq "Kəlbəcər" yarımstansiyasının açılışında iştirak etmişdir. Bu yarımstansiyanın istismara verilməsi nəticəsində rayon dağınıq elektrik enerjisi ilə təmin olunacaqdır. Qeyd edək ki, yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sistemində qoşulub. Yarımstansiyanın fəaliyyətini təmin etmək məqsədilə Daşkəsəndən 70 kilometrlik məsafədən 110 kV-luq yüksək gərginlikli ikidövrü elektrik ötürmə xətti çəkilib.

Prezident tərəfindən Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması da böyük əhəmiyyət kəsb edir. Bu liman bölgənin dünyaya açılması, investisiyaların cəlb olunmasında, bölgədə turizm inkişafında önəmli rol oynayacaqdır. Çətin relyef şəraitində tikilən həmin hava limanının yaxınlıqdakı Kəlbəcər və Şuşa rayonlarının sakinləri də istifadə edəcək. Dövlət başçısının vurğuladığı kimi, bu hava limanının hərbi təyinatı da olacaq və erməniləri də ən çox qorxudan əla budur.

Səfər zamanı dövlət başçısı düşmən tərəfindən dağıdılan "İstisu" sanatoriyasında da oldu. Təməli 1928-ci ildə qoyulan bu məşhur sanatoriya da tezliklə bərpa edilərək əvvəlki şöhrətinə qovuşacaqdır.

Kəlbəcər həm də zəngin təbii sərvətləri və florası olan rayondur. Bu isə arçılıq inkişafında başlıca amildir. Dövlət başçısının rayon arçılıqları ilə səmimi söhbəti oldu. Rayonun təbiətinin arçılıq inkişaf etdirmək, bol məhsul götürmək üçün əlverişli olduğu vurğulandı. Qeyd edildi ki, Kəlbəcər və Laçın rayonlarında arı ailələrinin sayının artırılması dünyada böyük tələbat olan balın ixracına da imkan yaradacaqdır.

Rüstəm KAMAL, "Azərbaycan"

## Bakı Limanı növbəti dəfə "Eco Ports" sertifikatına layiq görülüb

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə (Bakı Limanı) Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization - ESPO) Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS) - "EcoPorts" sertifikatı növbəti dəfə təqdim edildi.

Regionda ilk dəfə olaraq hələ iki il əvvəl bu sertifikatı əldə edərək "Yaşıl Liman" statusunu qazanan Bakı Limanının bu adı qoruyub saxlaması ətraf mühitin qorunması üçün atılan addımlar nəticəsində mümkün olmuşdur.

Vurğulanıb ki, Avropada hazırda bu statusu cəmi 30 liman layiq görülüb. Belə bir siyahıda Avropanın qabaqcıl limanları ilə yanaşı, Bakı Limanının da adının olması, həm regionumuz, həm də ölkəmizin uğurudur.



Qeyd edək ki, Bakı Limanı üçün ekologiya qorunması və inkişaf etdirilməsi əsas prioritetlərdəndir və bu istiqamətdə həm yerli, həm də beynəlxalq təşkilatlar, ekspertlər mütəmadi olaraq əməkdaşlıq edirlər.

## Azərbaycanın xaricə təbii qaz satışı 35 faiz artıb

Cari ilin ilk 7 ayında Azərbaycandan xaricə təbii qaz satışı təxminən 10,4 milyard kubmetr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kubmetr, Avropaya təqribən təxminən 4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib.



## Qida təhlükəsizliyinin təmin edilməsinə dair dövlət proqramının ilkin monitorinq və qiymətləndirilməsi hazırlanıb

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İTKM) tərəfindən "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın 2020-ci il üzrə icra nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatının ilkin layihəsi hazırlanıb.

Müvafiq hesabat hazırlanarkən dünya təcrübəsi araşdırılıb və bir sıra ən yaxşı təcrübələrdən, o cümlədən Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının,

BMT strukturlarının və digər beynəlxalq təşkilatların nəticələri monitorinq və qiymətləndirmə sahəsində əldə olunan nailiyyətlərindən geniş istifadə edilib. Dövlət

Proqramının icra müddətinə (2019-2025-ci illər) uyğun olaraq nəticələr sxemi tərtib olunarkən ilkin nəticə, aralıq nəticə və gözlənilən təsirlər üzrə indikatorlar təyin olunub. Ölkədə ilk genişmiqyaslı nəticəyəsaslı icra və qiymətləndirmə prosesi olan bu proqramın monitorinq və qiymətləndirmə hesabatı Dünya Bankı ekspertlərinin tövsiyələri nəzərə alınaraq hazırlanıb.

## "Şəfəq-Asiman" da qaz-kondensat ehtiyatları aşkarlanıb



bp Azərbaycan şirkətinin verdiyi məlumatla görə, "Şəfəq-Asiman" dəniz blokuunda ilk kəşfiyyat quyusunun qazılması hələ bu ilin mart ayında Fasilo lay dos-tində 7189 metr dərinlikdə tamamlanıb.

Quyunun keçdiyi lay dərəcələri qaz-kondensat ehtiyatları aşkar edilib. Lakin bu ehtiyatların qiymətləndirilməsi üçün əlavə işlərə ehtiyac var. Buna görə də nəticələrə baxmaq və qiymətləndirmə işlərinin növbəti addımlarını planlaşdırmaq məqsədilə əlavə işlərinin müvəqqəti dayandırılması qərar alınıb. Bu addımlara potensial olaraq məlumatların yenidən emalı və ardınca bir yan lülə qiymətləndirmə quyusunun qazılması daxildir.

## bp sosial investisiya layihələrini davam etdirir

Cari ilin birinci yarısında bp və onun əməliyyatçı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrini Azərbaycanın təxminən 0,5 milyon dollar xərcləmişlər.

Əməliyyatçı şirkət Xəzərdəki layihələrin uğurunu həm də əhali üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaqda görür. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələrinin həyata keçirilməsini davam etdirirlər. Bu layihələrə təhsil proqramları, yerli icmalarda

barcarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və s. daxildir.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünü əməliyyatçı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bazarların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirmək əzmindədir.

## BTC ilə bu ilin birinci yarısında 13 milyon tondan çox neft nəql olunub

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri 2006-cı ilin ortalarında istismara verildiyindən bu il iyulun 1-dək ümumilikdə təqribən 488 milyon tondan çox (3,66 milyard barel) xam neft nəql edib. Neft Ceyhanda 4796 tankera yüklənərək dünya bazarlarına göndərilib.

Ceyhan terminalında cari ilin birinci yarısında BTC vasitəsilə ixrac olunmuş 13 milyon tondan artıq (təqribən 99 milyon barel) xam neft və kondensat 137 tankera yüklənib və yola salınıb.

Hazırda BTC, əsasən, Azərbaycandan "Azəri-Çıraq-Günəşli" neftini və "Şahdəniz" kondensatını daşıyır. Bundan əlavə, kəmərsiz vasitə ilə digər xam neft və kondensat həcmi, o cümlədən müəyyən miqdarda Türkmənistan, Rusiya və Qazaxıstan nefti də nəql olunur.

Xatırladaq ki, BTC Ko.-nun səhmdarları: bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz),



"Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), İTOÇU (3,4 faiz), İNPEKS (2,5 faiz), "EksonMobil" (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir. Bu barədə BTC-nin əməliyyatçıları bp şirkətindən məlumat almışdır.

Lerik dağlıq ərazidə yerləşən aqrar rayondur. Onun ümumi ərazisi 108 min 360 hektardır. Bunun 55 min 896 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Həmin torpaqların 13 min 645 hektarı ökənə yararlı, 382 hektarı çoxillik bitkilər altında, 3 min 463 hektarı biçənək, 38 min 406 hektarı öriş sahəsidir.

Torpaq islahatı ilə bağlı keçmiş kolxoz və sovxozlara məxsus olan 11 min 366 hektar ökənə yararlı torpaq sahəsi isə vətəndaşların xüsusi mülkiyyətinə verilmişdir. Rayon üzrə həmçinin 40 min 306 hektar dövlət meşə fondu və 4 min 950 hektar yay otlaq sahəsi vardır.

İndi də cari mövsümdə aqrar sektorun əsas sahələri üzrə əldə olunan nəticələr barədə, 2021-ci ilin məhsulu üçün ekilmiş 3 min 10 hektar payızlıq və yazılıq taxıl sahə-

## Lerikli fermerlər dövlət dəstəyindən maksimum yararlanmağa çalışırlar



sində 6 min 908,3 ton məhsul istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 22,9 sentner olmuşdur. O cümlədən 2 min 720,5 hektardan 6 min 344,6 ton (məhsuldarlıq 23,3 sentner) buğda, 136,5 hektardan 273 ton (məhsuldarlıq 20 sentner) arpa, 153 hektardan 290,7 ton (məhsuldarlıq 19 sentner)

çovdar biçilmişdir. 177 hektarda isə dənli-paxlalı bitkilər ekilmişdir. Həmin sahələrdən 145,5 hektarının məhsulu yığılmış, 232,8 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 16 sentner olmuşdur.

Onu da qeyd edək ki, taxıl biçinində 4 ədəd müasir "New Holland" dağ kombaynından istifadə olunmuşdur.

Taxıl biçini öten ilə müqayisədə 10 gün tez başa çatdırılmış, məhsul itkisi yığılmışdır.

Rayon üzrə cari mövsüm həmçinin 343,5 hektar sahədə tərəvəz bitkiləri ekilmişdir. İndiyacan 2 min 256 ton soğan, 558,8 ton sarımsaq, 39 ton pomidor, 51,2 ton xiyar, 71,8 ton kələm, 6 min

847,4 ton kartof və s. istehsal olunmuşdur.

Heyvandarlıqda da vəziyyət yaxşıdır. Heyvanların cins tərkibini dəyişmək, bu yolla məhsuldarlığı artırmaq üçün rayonumuzda ayrı-ayrı vətəndaşlar lüzumlu işlər 62 baş heyvan almışlar. Süni mayalanma yolu ilə heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində də işlər davam edir. Rayon üzrə bu ilin 6 ayında 562 baş qaralmada süni mayalanma aparılmış, 202 baş buzov alınmışdır.

Lerik təbii bal ilə də məşhurdur. Təsərrüfatlarımızda 20 minə yaxın arı ailəsi bəslənilir. İl ərzində rayon üzrə 150 tondan çox bal istehsal edilir. Söz düşməyən onu da bildirmək ki, arçılıq inkişafı üçün rayon icra hakimiyyəti ölkədə fəaliyyət göstərən Sosial-iqtisadi İnkişaf Fəaliyyəti təşkilatı ilə birgə Piran kəndində balqablaşdırma xəsinin tikintisinə nail olmuşdur.

Habil MƏLİKOV, Lerik İcra Hakimiyyəti başçısının müavini

## Naxçıvan MR-də 384 növ məhsul istehsal edilir

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsul istehsalı üçün imkanlar hesabına ödənilir.

## "Aqroservis" ASC-nin xətti ilə fermerlərə 30 milyon manatlıq texnika verilib

Cari ilin birinci yarısında "Aqroservis" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 30 milyon manat dəyərində 103 taxılıyaq kombayn, kombayna qoşulan 4 biçici aqreqat verilib.

Bu dövr ərzində ASC-nin xətti ilə 7 çuğundurçıxaran, 81 müxtəlif növ traktor, 4 traktor yedəkləri (qoşular), 16 kolan, 18 mala, 31 kultivator, 5 yumşaldıcı, 1 altıçənər, 37 çilayıcı, 10 səpici aqreqat, 1 bağarası frez və 70 digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və istifadəyə verilib.



## Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 83,1 faizdir

Cari ilin yanvar-iyul aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 22,3 milyard manat təşkil edib.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, sənaye məhsulunun 75,5 faizi mədənçıxarma, 21,3 faizi emal, 2,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bütükdürlməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olu-

nub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,1 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,8 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında avqustun 1-nə 317,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,4 milyon manat məbləğində digər məhsullar da yer alıb.

## Oğuzda tut ipəkqurdunun ikinci yemlənməsi həyata keçirilir

Ölkənin şimal-qərb bölgəsinin digər rayonları kimi, Oğuzda da bu il ilk dəfə olaraq sınaq məqsədilə tut ipəkqurdunun təkrar yemlənməsi həyata keçirilir. Həmin məqsədlə oğuzlu kümçülərə 42 qutu və ya 798 qram ipəkqurdu paylanılıb.

Bu barədə AZƏRTAC-a Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tut ipəkqurduları rayonun 15 inzibati ərazi dairəsi nümayəndə-

liyi üzrə 18 kümçü ailəsinə paylanılıb. İpəkqurduları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunub.

Baraqaçlıq rayonlarında tut ipəkqurdunun ikinci yemlənməsinin həyata keçirilməsində əsas məqsəd ölkədə yaş barama istehsalının artırılması üçün əlavə ehtiyat mənbələri yaratmaqdır. Builki mövsümdə oğuzlu kümçülər 220 qutu, yəni 4 kiloqram 180 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 6,3 tondan çox yaş barama istehsal ediblər. Barama istehsalı əvvəlki ilə müqayisədə bir neçə dəfə artıb.



# Minilliklərin daşlaşmış yadigarları

### Ermənilər abidələri özünüküləşdirə bilmədiklərinə görə məhv etdilər

Minilliklərin yadigarı olan tarixi, dini və mədəni abidələri, milli-memarlıq nümunələri Cəbrayıl rayonunun da ərazisində az olmayıb. Təvəzükar, vandalizm siyasəti yeridən ermənilərin məqsədi qonşu torpaqlarını yalnız zəbt etmək deyil, işğala məruz qoyduqları ərazilərdəki abidələri - tarixin yadigarlarını yer üzündən silmək idi. Cəbrayıl rayonu ərazisində də belə sərvtələr - maddi-mədəniyyət abidələri kifayət qədər idi. Təəssüf ki, bu gün onların əlimizdə olanı yalnız şəkillərdir. Erməni təvəzükarları Azərbaycanın mədəni irsi sayılan mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Milli-mənəvi dəyərlərimizin, tarixi və mədəni abidələrimizin zəngin, həm də qədim nümunələrini qoynunda minilliklə boyu saxlayan, 82 kəndi, 74 məktəbi, 12 mədəniyyət evi, 32 klubu olan Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində erməni vandalizminin qurbanına çevrilmişdi. Rayonun mübit və mühsuldar torpaqları köhrizlərdən başqa Həkəri və Araz çaylarından qidalanırdı.



ya hakim təyin etdiyi Zülfüqar Xanın da Qaraman tayfasından olduqları göstərilir) tərkibində Azərbaycana gəlmələri əsaslı mənbələrdən, tarixi qaynaqlardan məlumdur. "Cəbrayıl Ata" ziyarətgahı kəndin şimalındakı ümumi qəbiristanlıqda deyil, o dövrün adətine uyğun olaraq, ona məxsus torpaqların yuxarı başında, Alpaşa dağının hündür və tamaşalı yerində, ayrıca dəfn edilmişdir. Cəbrayıl şəhərinin mərkəzindəki "Qara daş" səmadan gələn hesab olunduğu üçün əhali tərəfindən müqəddəs ziyarətgah sayılırdı. Rayonun ərazisindəki tarixi yadigarları təkcə adlarını yuxarıda çəkdiyəlməz və hər biri bərədə qıscaca məlumat verdiyimiz deyil. Burada qey-

yundan gündoğan tərəfə səpər, sonra yeyər və Güneşə sityayışı kütləvi halda şadlıq edirdilər. Sonralar bu inam saxlanıldı. Hətta XIX əsrin ortalarında başlayaraq Cəbrayıl qəzasının başqa yerlərindən köçüb gədən Hacıli tayfasının bir hissəsi bu pirin yaxınlığında məskunlaşmış, onların saldıqları kənd isə Qurbantəpə adlandırılmışdı. Mazannəne, Mərməne ziyarətgahları da Cəbrayıl rayonundadır. Professor Mirəli Seyidovun tarixi mənbələrə istinadən verdiyi məlumata görə, Nəne qədim türkdilli tayfalarında Allahın anasının adı olmuşdur. Professor Z.I.Yampolskiyın Mazannəne abidəsi bərədə yazdıqlarında isə deyilir ki, o, Mədərsahlıq zamanının yadigarıdır və sonralar islam dininə uyğunlaşdıraraq "ocaq" hesab edilmişdir. Həmin abidənin yaxınlığında nişaneləri qalan köhnə yaşayış məskəni də məhz buna görə Mazannəne kəndi adlanmışdır. Hasanlı kəndi yaxınlığındakı Mərməne abidəsində dəfn olunan qadının yerli əhali tərəfindən Mazannəne hesab edilməsi də maraqlıdır.

Cəbrayıl rayonunun Dağtumas kəndi yaxınlığındakı dağda olan Tumasata abidəsi bütperestlik dövrünün yadigarıdır. Kendin sakinləri Tumasatani öz ecdadları sayır və müqəddəs ocaq kimi sityayış edirdilər. Cəbrayıl rayonunda erməni vandallar tərəfindən məhv edilmiş tarixi, maddi-mədəniyyət abidələri çoxdur. Onlar düşmənlər tərəfindən darıma dağın olunsalar da, gələcək nəsillər bilməlidir ki, adlarını çəkdiyimiz bu tarixi yadigarlar xalqımızın mənəvi sərvtələri sırasındadır: 11 tağlı Xudafərin körpüsü (XI-XII əsrlər), 15 tağlı Xudafərin körpüsü (XIII əsr), Niftalı kurqanları (Tunc dövrü, Xudayarlı kəndi), Ağoğlan nekropolu (ilk orta əsrlər), Kaxulu kurqanları və yaşayış yeri (Tunc dövrü), Canqulu kurqanı (Tunc dövrü), Qustəpə kurqanı (Tunc dövrü), İmanqazan təpələri (Tunc dövrü, Şixlar kəndi), Şixlar mağarası (Daş dövrü), Şixlı kurqanları (Son tunc dövrü), İmanqazan-təpə kurqanları (Son tunc dövrü), Qaladağ qalaçısı və yaşayış yeri (ilk orta əsrlər), Məscid-təpə kurqanı (Tunc dövrü), Naftalı kurqanları (Son tunc və ilk Dəmir dövrü) və s.

Belə tarixi yadigarları məhv edən düşmənlər bu gün artıq özünü varlığını qoruyub saxlaya bilmir. Çünki bu yerləri onlara aidyyəti yoxdur. **Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"**



Xatırladaq ki, Ermənistanın təvəzükarlığı daha da genişlənərək intensiv xarakter alanda rayonun müdafiəsinə qalxanlar az olmamışdı. Təkcə Cəbrayıl şəhərinin işğalı günü 50 nəfər canını torpağa qurban vermişdi. Birinci Qarabağ savaşında torpaq uğrunda şəhid olan cəbrayılıların sayı 350 nəfər idi. 650-yə yaxın itkin və yaralı olan cəbrayılıların 6-si Azərbaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ada rayonun Süleymanlı kəndinin iki yetirməsi - Şikar Aslanovla Mətləb Məmmədov da layiq görülmüşlər.

Tarixin qanlı-qadalı səhifələrini vərəqlədikcə düşmənin məkrli siyasəti ilə yanaşı, xalqımızın torpağa, Vətənə məhəbbətini, igid övladlarının bu yolda ölümlərinə gözünü dik baxdıqlarını, qorxmazlıqlarını və cəsərlərini də gördükdük. Belə olan təqdirdə Ali Baş Komandan İham Əliyevin söylədiyi kimi, bir qarış torpağımızın da düşmən əsarətində qalmasına imkan verməyəcəydik. Qarabağın qara günlərinə səbəb olan düşmənin bugünkü vəziyyəti də təsdiqləyir ki, özge torpağında açılan göz ças, imək tutan di-təqsiz və şikəst olur.

Tarixi-memarlıq abidələrini Cəbrayıl şəhərindəki Sultan Məcid hamamını, Xudayarlı kəndindəki Dairəvi və səkkizgüşəli türbələri (XIX əsr), Şixlardakı Dairəvi türbəni (XIV əsr), Xudafərin körpülərini (erkin orta əsrlər), Diri Dağdakı Qız qalasını, Dağtumasdakı Başkəşik günbəzi, Gordubabada dağdakı məzari misal göstərmək olar. Dini abidələr də burada az olmayıb: "Hacı Qaraman", "Cəbrayıl ata", "Dül-dül", "Mazannəne" ziyarətgahları və s.



Dağtumasdakı "Tumas ata", "Divlər sarayı", Mahmudludakı "Canqulu" və "Qumtəpə" kurqanları, Tataradakı Siklop tikililəri, Cəbrayıl şəhəri yaxınlığındakı "Ağoğlan" qədim arxeoloji abidələr siyahısına daxildir. Çələbilerin ("Çələbi" sözü dini və dünyəvi termin olub, hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənilib, Allahı sevmə, yazıçı, şair, bilici mənalarını verir) XIII əsrin birinci yarısında, yəni monqol yürüşləri dövründə Kiçik Asiyadan məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Emir Yarahmed, I Şah Abbasın Şamaxı-

dim dövrdən qalma "Ağoğlan" abidəsi də vardı. Tarixi mənbələrdən alınan məlumatlarda göstərilir ki, qeyri-bərabər döyüşdə öldürülən gözəl bir oğlan burada dəfn edilmişdir. İslam dini meydana gəldikdən sonra "Ağoğlan" abidəsi müsəlmanların ziyarətgahına çevrilmişdir. "Ağoğlan" kimi, pir tək qəbul edilən yerlərdə Cəbrayıl rayonu ərazisində çox rast gəlinir. Məsələn, "Qurbantəpə" adlanan pir Qafqaz Albaniyası dövründə əhalinin hələ Güneşə, Aya sityayış etdikləri ilk tunc dövrünün son nişanələrindəndir. Əhali hər yeni il gəlsin, məhsul bol olsun deyə, bu təpədə qurbanlar kəsər, bişirdiyi xörəyin su-

## Jurnalist araşdırması

# İstehsal genişlənsə də, tələbat ödənilmir

### Süd məhsulları bazarının inkişafına mane olan səbəblər nədir?

Əvvəli 1-ci səh.

Kərə yağını buna misal göstərən qurum sədri deyir ki, 1 kq 82,5 faizli əsl kərə yağı əldə etmək üçün 22-24 litr südə ehtiyac var. Xəm südün orta satış qiymətini 0,6 qəpikdən hesabladıqda kərə yağının satış qiymətinin ən azı 14 manat olması lazımdır. Ancaq piştaxtalarda 9-10 manata "nəhrə yağı" satılır ki, onun tərkibinin də minimum 50 faizi bitki mənşəli yağ qatqısı, başqa sözlə, insan orqanizminə zərərli olan palma yağıdır.

ƏDV aşağı salınsa...

Assosiasiya sədri məqsədyönlü vergi sisteminin tətbiqini də vacib sayır. Onun sözlərinə görə, hazırda respublikada kənd təsərrüfatı məhsulları, o cümlədən xəm süd ƏDV-dən azad olunub. Lakin xəm süd emal prosesinə daxil olan kimi onun bütün dəyərini 18 faiz ƏDV şamil olunur. Beləliklə, son emal məhsulu 18 faiz ƏDV- li qiymətlə, yəni daha baha qiymətə piştaxtalara çıxarılır. Digər tərəfdən, yerli fermer ƏDV hesabı olmadığına görə ƏDV ilə alınmalı olan məhsullar üçün əsas hesabdan pul ödəməyə məcbur olur. Bu işə yerli xəm südün dəyərini bahalaşdırır. Buna görə də təklif olunur ki, ƏDV bütün dəyər zəncirinə tətbiq edilsin və 8 faiz civarında müəyyənəlsin.

Samir Eyyubov hesab edir ki, əgər 8 faiz bütün dəyər zəncirinə tətbiq edilərsə, o halda yerli emalçının məhsulu daha aşağı qiymətə başa gələ bilər.

Assosiasiya sədri Azərbaycan bazarında yerli süd məhsullarından başqa, Rusiya, Ukrayna və Belarus məhsullarının satıldığını, lakin onların qiymətinin daha aşağı olduğunu söyləyir: "Daha ucuz xəm südə malik olan Belarus, Ukrayna, Rusiya məhsulları piştaxtalarda yerli məhsullardan ucuz satılır və buna görə də həmin məhsullar istehlakçılara daha cazibəli görünür. Məsələn, Belarus istehsalı olan kərə yağının 1 ki-loqramının qiyməti 12-13 manata oldu-ğu halda, eyni keyfiyyətli yerli yağların qiyməti 15-16 manatdır. Hesab edirik ki, dövlət xaricdən gətirilən süd məhsulları üçün 18 faizlik ƏDV-ni saxlamaq şərtlə yerli məhsullar üçün bütün dəyər zənciri üzrə 8 faiz ƏDV tətbiq edərsə, onda piştaxtaya çıxarılan yerli məhsulların qiymətləri indikindən 10 faiz aşağı olar. Bu halda yerli məhsullar qiymət baxımından rəqəbatdə davamlı ola bilər".

Samir Eyyubov istehsalçılardan ehtiyacının əsasən ucuz yem, maliyyə çatışmazlığı, peşəkar mütəxəssislərin sayının az olması ilə bağlı olduğunu da deyir. Onun sözlərinə görə, torpaq ehtiyatlarının məhdu olması, suvarma sistemlərinin lazımi səviyyədə olmaması və peşəkar mütəxəssislərin azlığı südün maya dəyərini 70 faizni təşkil edən yemlərin istehsalını məhdulaşdırır. Digər tərəfdən, bir sıra yem komponentləri xaricdən gətirilir ki, onların da qiyməti bahadır: "Bunları nəzərə alaraq, demək olar ki, belə bir şəraitdə xəm südün qiymətinin baha olması labüddür. Bunun qarşısını almaq üçün işğaldan azad edilən ərazilərdə geniş əkin işləri aparılmalı, xaricdən dövlət sifarişli il böyük həcmdə yem komponentləri idxal edilməli və ƏDV bütün dəyər zənciri üzrə tətbiq olunmalıdır".



Assosiasiya sədri maliyyə çatışmazlığını da istehsalçıların əsas problemlərindən biri sayır. O qeyd edir ki, emalçılara verilən xəm südün pulu bir çox hallarda fermerlərə gec ödənilir: "Bu müddət 2-3 aya qədər uzana bilər. Bu işə gündəlik yemə ehtiyacı olan fermerlərin maliyyə dayanıqlığına mənfi təsir göstərir. Ucuz kreditlər və parəkəndə marketlərdə yerli istehsal üçün müəyyən edilən yeni ödəniş şərtləri çərçivəsində bu problemi dəf etmək olar".

### Süd məntəqələrində elementar standartlar qorunmur

Samir Eyyubov bununla yanaşı, baytar həkimləri, zootexnoloqlara, aqronomlara, fermaların idarəedilməsi və emal üzrə müxtəlif istiqamətli mütəxəssislərə çox böyük ehtiyac olduğunu bildirir. Onun sözlərinə görə, həmin ehtiyac hazırda xaricdən gətirilən mütəxəssislər hesabına qarşılır. Bu işə öz növbəsində həm yerli mühit amillərinin nəzərə alınmaması ilə nəticələnir, həm də istehsal prosesini bahalaşdırır.

Mütəxəssis bu fikirdədir ki, hazırda süd qəbulu məntəqələrinin fəaliyyəti qənaətbəxş deyil. Əksər hallarda süd məntəqələrində elementar standartlar qorunmur, ucuz süd tədarük edilir və keyfiyyətsiz süd məhsulları emalçılara satılır. Buna görə də süd məntəqələrinin müasirləşdirilməsinə və yenilərinin yaradılmasına ehtiyac var.

ASSMİA sədri əlavə edib ki, hazırda yerli süd məhsulları az həcmdə olsa da belə, xaricə ixrac edilir: "Azərbaycanın süd məhsullarının ixracı sahəsində çox böyük potensial var. Lakin bir sıra problemlər ixracın artmasına ciddi mane olur. Sadalanan məsələlər həll edildikdən sonra bu potensialdan yararlanmaq mümkündür. Qurum sədri hazırda dövlət orqanları ilə bu istiqamətdə mütəxəssislərin aparıldığını, məsələn müsəbt həll olunduğu təqdirdə ixrac rəqəmlərinin artacağını söyləyir.

### Südün maya dəyərini formalaşdırmağında yemlərin payı çoxdur

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Heyvandarlıqın təşkil və monitorinq şöbəsinin müdiri Eldar Həsənov bildirir

ki, hazırda süd istehsalçıların əsas problemləri xəm südün bazar qiymətləri ilə bağlıdır: "İstənilən halda xəm südün bazar qiymətinin dəyişməsi, fermerlərin emal müəssisələri ilə işlərin düzgün qurulmaması, qarşılıqlı münasibətlərdə bütün meyarların nəzərə alınmaması süd istehsalçısı və emalçısı arasında yaranan balansın pozulmasına səbəb olur. Bunun aradan qaldırılması üçün istehsalçı və emalçı arasında qarşılıqlı razılaşma olmalıdır".

Südün maya dəyərini formalaşdırmağında yemlərin payı çoxdur. Fermerlər özəri yem istehsal edərlərsə, südün maya dəyəri aşağı düşər. Fermerin istehsal etdiyi südün maya dəyəri aşağı düşdükcə satış qiymətindən asılı olaraq, o, daha çox gəlir əldə edə bilər. Amma maya dəyərini əsas komponenti olan yem və emalçının qiyməti bazarada qalxırsa və fermer özü bu yemləri istehsal etmirsə, onda həmin təsərrüfatın rentabelliyyətində söhbət gedə bilməz.

Südcülüyün inkişaf etdirilməsi üçün ən vacib tədbirlərdən biri heyvanların düzgün yemlənməsi tədbirləridir. Fermerlər düzgün yemlənmə tədbiri etmədikdə gözlənilən məhsuldarlığı əldə etmək mümkün deyil.

Silosluq qarğıdalı südcülükdə məhsuldarlığı artırmaq üçün ən dəyərli yem komponentlərindən biridir. Buna görə də torpaq sahəsi olan fermerlər silosluq qarğıdalı əkininə diqqət artırırlar. Süd məhsullarının keyfiyyətini yüksək, qiymətini münasib olması bu bazarın inkişafına göstərilən dəstəkdən bərbəzə asılıdır. Südcülük sahəsindəki problemlərin həlli yalnız sahibkarların deyil, həm də istehlakçıların marağına xidmət edir. Bu problemlərin həlli sayəsində istehsalçı özü üçün daha ədalətli saydığı bazarda rəqəbat aparmağa, öz istehsalını genişləndirməyə nail ola bilər. Belə halda isə istehlakçı bazarın keyfiyyətsiz məhsulların satışının sıxışdırılıb çıxarılmasını nəticəsində daha keyfiyyətli məhsullar alıb istifadə edə bilər. Süd istehsalının genişlənməsi həm də süd məhsullarının ixrac imkanlarını genişləndirməklə ölkəyə əlavə valyutanın gəlməsinə imkan verər.

İham İSABALAYEVA, "Azərbaycan"

## Bas Prokurorluq və DİN: On üç il əvvəl Gəncədə törədilmiş qətlin üstü açılıb

Bas Prokurorluq və Daxili İşlər Nazirliyi 13 il əvvəl Gəncədə törədilmiş qətl hadisəsinin üstünün açılması ilə bağlı birgə məlumat yayıb.

Hər iki qurumun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, prokurorluq və polis orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri ötən illərdən gizli və qeyri-əşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq olunaraq açılmasını təmin etməklə təqsirkar şəxslərin müəyyənəşdirilərək cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərin davamı kimi, Bas Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 2008-ci ildə Gən-

cə şəhər sakinini 1940-cı il təvəllüdü Nəzəri Nadejda Dmitriyevnanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı istintaq olunan cinayət işinin üstü açılıb.

Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat xatır tədbirləri ilə müəyyən edilmiş, Gəncə şəhər sakinini 1986-cı il təvəllüdü Salayev Seymur Mehman oğlu və dostu Qirin Şəhriyat Usameddin oğlu Nadejda Nəzərinin evinə daxil olan külli miqdarda pul və qizil-zinət əşyalarını talamaqla bağlı razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşiblər. Onlar 2008-ci il mayın 13-də saat 21 radələrində sonuncunun yaşadığı evin qarşısına gəlib mərhumu aldadaraq evinə daxil olub, qarşılıqlı söhbət edən za-

man planlaşdırdıqları özgənini əmlakını talama cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Şəhriyat Qirin iki ilinə Nadejda Nəzərinin ağızından tutub özünə doğru çəkib, Seymur Salayev isə üzərində olan bıçaqla onun boğaz nahiyəsinə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürüb.

Cinayət işi üzrə Seymur Salayev və Şəhriyat Qirin cari il avqustun 23-də Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək bərələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Bas Prokurorluğun İstintaq idarəsində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

## Bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Lerik rayonunun Noda kənd bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Lerik Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, ibtidai istintaqla Noda bələdiyyəsinin sabiq sədri Selim

nağlaşdıraraq şəxsi ehtiyacına xərclədiyi, həmçinin həmin pul vəsaitinin təyinatı üzrə xərclənməsi görülməsünü yaratmaq məqsədilə rəsmi sənədə bilib-bilə yalan məlumat daxil edərək vəzifə saxtakarlığı etdiyi müəyyənəşdirilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Selim Səferov Cinayət Məcəllə-

sinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək bərəsində başqa yere getməklə haqqında litzam növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

## ◆ "Ağ ölüm"ə qarşı birləşək!

## İnsan öz taleyini məhvə məhkum etməməlidir

Əvvəli 1-ci səh.

Dəhşətli hal odur ki, son illərdə bu bəlaya uşaqların yoluxdurulması meyilləri də artıb. Narkotik maddə alverçiləri uşaqların sadələvoh maraqlarından istifadə edərək onları asanlıqla öz girovlarına çevirə bilirlər.

Şüurlü vətəndaş olaraq biz öz hisslərimiz, düşüncələrimiz, ovqatımız ilə yaşayırıq. Narkotiklər isə insanın hiss və düşüncələrini, əhvali-ruhiyyəsinə dəyişir. Elə birinci istifadədən mərkəzi sinir sistemini spesifik təsir göstərir. Tez bir zamanda asılılıq yaratmağa başlayır. Yaradıldığı psixoloji və fiziki asılılıq insanı insanlıqdan çıxarıb. Narkotik vasitələrə aludə olandan sonra ondan el çəkmək ona görə çətindir ki, narkotiklərin qəbulunun dayandırılması, yaxud dozaların azaldılması fiziki və psixi pozuntulara gətirir. Elmi dilde buna "Abstinens sindromu", narkomanların öz jargonunda isə "lomka" deyirlər. Narkotikə öyrəşmiş orqanizmdə bu pozuntu zamanı dəhşətli ağrı hissələri yaranır. Ona görə də pozuntuların baş verməməsi üçün orqanizmin narkotik vasitəyə olan ehtiyacını aradan qaldırmaq lazımdır. Qəbul edilən doza da müntəzəm olaraq artırılır. Müxtəssislərin izahına görə, insanın bu pozuntu zamanı yaranan ağır hisslərindən azad olmaq arzusu o dərəcədə güclü olur ki, narkotik əldə etmək xatirinə insan yalana, oğurluğa, hətta adam öldürməyə də atılır. Ona görə narkomanların arasında cinayətkarlığa meylin böyük olması təsadüfi deyil. Belə ki, narkotiklərdən müntəzəm istifadə nəticəsində psixi xəstəliklərə düşərək olan, bir çox hallarda tüfeyli həyat sürən belə şəxslər bəzən qeyri-iradi şəkildə ittiqat təhlükəli əməllərə atılırlar və ya intiharla nəticələnən hallar baş verir. Buna görə də narkomanıya kriminogen amildir. Bu barədə çoxsaylı faktlar mövcuddur. Müxtəssis rəylərinə görə, bütövlükdə narkotiklərlə cinayətkarlıq arasında qarşılıqlı əlaqə və bilavasitə asılılıq mövcuddur. Qiyamətə qədər çox bəli olan narkotiklərdən asılı vəziyyətdə düşmüş narkoman bu maddələri almaq üçün vəsait əldə etməkdən ötrü hər cür cinayət törətməyə hazır olur. Narkotik vasitələrin qəbuluna ehtiyac gücləndikcə onun davranışının kriminal səbəbi də artır. Narkomanın egoizmi, onun bütün niyyət və hərəkətləri nə yolla olursa-olsun yeni narkotik doza əldə etməyə yönəlir. Onu hüquqazidd hərəkətlərə sövq edir. Bu halda narkomanın xüsusi təhlükəliliyi onun təkə şəxsiyyəti məhv etməsi ilə məhdudlaşır. Narkotik asılılığı olan şəxs cinayətkarlığa meyli ilə yaxın ətrafı təhdiddə saxlamağa, ümumən, cəmiyyət üçün təhlükə törətməyə başlayır.



## Ağ xəstəliklərin mənbəyi

Narkomanıyanın bəlaləri təkə bununla bitirmi? Əfsuslar olsun ki, xeyr. Narkomanıya mərazi cəmiyyətimizin təməl sütunlarından olan ailəni dağıdıb məhv edir. İnsanda yaradığı cürbəcür xəstəliklərlə fiziki qüsurlu övladların dünyaya gəlməsinə yol açır. Beləliklə, cəmiyyətin gələcəyini, fiziki və mənəvi sağlamlığını məhv etməyə başlayır. Əfsuslar olsun ki, son illər qadınlar arasında da narkotik maddələrdən istifadə meyilləri artıb. Bir qadın narkomanıya mübtəla olması dünyanın ən müqəddəs dəyərlərindən olan Ana adına ən böyük zərərdir. Həyat mənbəyinin bilə-bilə məhvə məhkum edilmişdir.

Narkomanlar QİÇS, HIV kimi ağır yoluxucu xəstəliklərin yayılması üçün əsas risk qruplarındanıdır. Bildiyimiz kimi ən qorxulu xəstəliklər orqanizmə məhz qan vasitəsilə daxil olur. Bir çox narkotik maddələr isə birbaşa venaya qəbul edilir. Narkotik aludəçiləri çox zaman heç bir tibbi-sanitar normaları gözlemədən eyni şprisden qrup halında istifadə edirlər. Beləliklə, ağır xəstəliklərə yoluxma və yeni qurbanların da yoluxdurulması qaçılmaz olur.

Hekimlər deyirlər ki, narkotik aludəçiləri orqanizmin zəifləməsi, bədən arıqlaması, fiziki gücün aşağı düşməsi ilə nəticələnir. Orqanizmin zəifləməsi tədricən daxili orqanların, o cümlədən qaraciyər və böyrəyin zəifləməsinə gətirib çıxarır. Ona görə də narkomanların arasında ən gəniz yayılmış xəstəliklərdən biri qaraciyər litiazına səbəb olan "Hepatit B"dir.

## İnsan itkisi

Belə bir yanlış fikir var ki, guya, narkotik vasitələr yarıdıcılığa məsbət təsir göstərir. Bu, narkotik asılılığına mübtəla olmuşların öz acizliklərinə bəraət qazandırmadan ötrü

uydurduqları əsassız bir bəhanədir. Bu, daha çox ötən əsrin 60-cı illərində gənc sənət adamları arasında yayılmışdır və narkotik maddələrin qəbulu dünyanın əksər ölkələrində zərərli bir "dəbə" çevrilmişdi. Belə bir həyat tərzi ilə özlərini aldanan insanlar bunu cəmiyyətdən heç də gizlin saxlamı, əksinə, bəzən sənət uğurlarını narkotik maddələrin qəbulu ilə əlaqələndirirdilər. Bu sənətlərin perəstışkarları da özlərini onlara oxşatmağa çalışaraq narkotik maddə qəbul edirdilər. Amma həqiqət budur ki, narkomanıya ilə yarıdıcılıq nailiyyətləri arasında heç bir bağlılıq yoxdur. Əksinə, narkomanıya insanın fiziki və psixi sağlamlığını ciddi şəkildə pozur, onda ruh düşünlüyü yadır. İntellektual səviyyəni, ictimai fəallığı aşağı salır. Narkotik aludəçisi normal təhsil ala, karyera qura bilmir. Tez bir zamanda işini, sağlamlığını, ailəsini itirir. Sosial əlaqələri qırılır. Bir sözlə, bu yoldan dönə bilməyən kəsle "canlı meyit" arasında böyük bir fərq qalır. Bəlkə narkomanıyanın yaradığı ən böyük faciə də elə insanın cəmiyyət üçün itirilməsidir.

Bəşəriyyəti bu qorxulu bələdan qorumaqdan ötrü uzun illərdir ki, dünyada genişmiqyaslı tədbirlər həyata keçirilir, ardıcıl addımlar atılır, maarifləndirmə işləri aparılır. Azərbaycan da narkomanıya qarşı mübarizə dövlətimiz üçün əsas prioritetlərdəndir. Ulu Öndər Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə "Narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram" qəbul edilmişdir. Bu məqsədlə xüsusi Dövlət komissiyası yaradılıb. Bu sahədə görülən işlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə

Dövlət Proqramı" təsdiqlənib. Ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ölkəmizdə narkomanıya bələna qarşı mübarizə tədbirlər həyata keçirilir. Problemin miqyasını nəzərə alaraq son dövrlərdə bu tədbirlər daha da gücləndirilməkdədir. Azərbaycan BMT-nin narkomanıyaya qarşı müvafiq konvensiyalarına qoşulmuş ölkə olaraq bəşəriyyəti bu qlobal bələdan xilas etməkdən ötrü aparılan beynəlxalq fəaliyyətdə də yaxından iştirak edir.

## Vətəndaşlıq məsuliyyəti

Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir. Burada kütləvi informasiya vasitələrinin, ailelərin, yerli icmaların, təhsil müəssisələrinin üzünə də böyük vəzifələr düşür. Narkomanıya qarşı mübarizə təkə dövlət qurumlarının yox, hər bir vətəndaşlıq məsuliyyətidir. Çünki bu problemin ziyanlı təsirləri birbaşa, yaxud dolayı yolla bütün cəmiyyət üzvlərinin həyatına nüfuz edir. Ona görə də hamımız bu məsələdə dövlətimizə kömək göstərməliyik. İnsanların qorumağa çalışmalıyıq. Onların bu bələdan uzaq durmasına, narkotik asılılığından əziyyət çəkənlərin müalicəsinə, sağlamlıq həyata qayılmasına mənəvi dəstəyimizlə yanaşı, insanlığın məhvi üzərində özlərinə kapital toplayan narkotikçilərin işasını da özümüzə borc bilməliyik.

Hazırda bütün dünyada narkomanıya qarşı mübarizənin müxtəlif yolları var. Amma bunun ən yaxşı yolu narkotik vasitələrin bir tölə olduğunu evləndirən anlamaqdır, təsir altına düşməməkdir. Bunu vaxtında anlayaraq o tələyə heç zaman düşməyəcəyik və öz taleyini məhvə məhkum etməyəcəkdir.

İradə ƏLİYEV, "Azərbaycan"

## Biz birlikdə güclüyük!

## Virusa qalib gəlmək üçün ondan güclü olmalıyıq

Əvvəli 1-ci səh.

Mədə-bağırsaq pozuntusu və yaxud da nevroloji narahatlıqlar ölümcül olur. Bunları tibb elmləri doktoru, professor Əlizamin Sadiqov koronavirusun "delta" ştammi və onun əsas əlamətləri ilə bağlı məlumat verərək deyir.

Həkim-pulmonoloq bildirir ki, virus sərhəd tanıdır. "Bütün orqanları həm ayrı-ayrılıqda, həm də eyni vaxtda zədələyə bilər. Odur ki, sosial məsafə qorunmalı, dezinfeksiya məhlullarından və tibbi maskadan istifadəyə riayət edilməlidir. Ən əsası isə vaksinasiyadan keçmək vacibdir".

"Delta" variantı sürətli yayılma xüsusiyyətinə malik olsa da, daha ölümcül deyil. Bu bəzi həkimlərin fikridir. Panikaya düşmədən qoyulan bütün qaydalara əməl edilərsə, koronavirusla mübarizədə qalib gəlmək mümkündür. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanda peyvənd olunanların sayı hər gün artır. Yeni vətəndaşların bəzilərinə koronavirusa qarşı immunitet formalaşmışdır. Belə olan halda, vətəndaşların eksiyyətini "delta" ştammi ilə yoxulmaqcaqlar, ya da xəstəliyi yüngül keçirəcəklər. Həkim onu da bildirir ki, COVID-19 virusunun yeni ştammlarının yaranması təbii prosesdir. Ona görə də vətəndaşların stres keçirmələri ehtiyac yoxdur. Yəqinə və ən effektiv çıxış yolu peyvənd olunmaq, qaydalara əməl etməkdir.

## Mutasiya davam edir

Hazırkı dövrdə ölkəmizdə vurulan peyvənd dozalarının ümumi sayı 6 mil-



yondan çoxdur. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyondan çoxdur.

Aimlər hesab edirlər ki, istər yoluxma, istərsə də vaksinin köməyi ilə immuniteti olan şəxslər virusu yüngül keçirmək şansına malikdirlər. Ancaq bu qətiyyəni arxayınlıq yaratmamalıdır. Mutasiya prosesi hələ də davam edir. Hazırda Cənubi Amerikada "lambda" ştammi yayılıb. Düzdür, bu ştammi "delta" qədər yoluxucu deyil. "Delta" uşaqlarda da çox ciddi əlamətlər yadır. COVID-19 ilk yarananda uşaqlar bu xəstəliyi subklinik (əlamətsiz) formada keçirirdi, hazırda isə bu ştammi uşaqlarda özünü çox ciddi simptomlar və mə-

də-bağırsaq pozuntuları yaratmaqla bürüzə verir. Odur ki, pandemiyanın xilas olmaq yolları haqda düşünməliyik. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini rəsmi şəkildə bildirməkdə qapalı şərətdə karantin qaydalarını gözlemək məsləhətdir.

Təleyimizi səhiyyənin, peyvəndin ixtiyarına buraxmaqla həm də qoyulan qaydalara, təmizliyə riayət etmək vacibdir. Bu virusla hələ ki bərabər yaşamamalıyıq. Onu dəf etmək üçün ondan güclü olmalıyıq. Ondan güclü olmaq üçün isə peyvəndə, özümüzü və yaxınlarımızı xilas edə bilirik.

Ramilə QURBANLI, "Azərbaycan"

## Qusarda karantin qaydalarına əməl etməyən şəxslərə xəbərdarlıq olunub



Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının qarşısını alınması məqsədilə müəyyən etdiyi qaydaların yerinə yetirilməsi istiqamətində Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı virusun yayılma riskini yüksək olduğu qapalı məkanlarda - market, mağaza və digər obyektlərdə bezi vətəndaşların hələ də karantin rejiminin tələblərinə laqeydlilik nümayiş etdirdiyi

aşkarlanıb. Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.

Tədbirlər zamanı vətəndaşlara bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının kütləvi yayılmasının, onun



törədə biləcəyi ağır fəsadların qarşısını alınması, əhəlinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitariya-epidemioloji qaydalara bağlı məsuliyyət hissini artırılması olduğu barədə məlumat verilib.

## Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 32 nəfər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirirlər ki, həyata keçirilən növbəti əməliyyatlar nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraxuxur qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 32 nəfər saxlanılıb. Həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi "tiyexkaxna"lar da müəyyən edilib.

Əməliyyat zamanı əvvəlcə Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Əbülfəz İmanov saxlanılıb. Onun üzərinə və qəsəbə ərazisində yaşadığı evə baxış zamanı ümumi çəkisi 1 kiloqram 13 qram heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində əsasən Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Zığ qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs, əvvəlki dəfələrdə məhkum edilmiş Tural İsmayilov da saxlanılıb. Onun üzərində

axtarış aparılarkən və evinə baxış zamanı satış məqsədilə əldə etdiyi 1 kiloqram 800 qram heroin, 4 qrama yaxın psixotrop maddə - metamfetamin və elektron tərəzi aşkarlanıb.

Həyata keçirilən növbəti əməliyyat zamanı Əmircan qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi "tiyexkaxna" da aşkarlanıb. Əməliyyat zamanı orada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Tərlan Sadiqov, Əlimurad Cəralıyev, İsmayıl Səlimov, Vüqar Həşimov, Namaz Dadaşov, Rauf Əsgərov, İsmayıl Əliyev, Bilal Qurbanlı və Həmid Məhbullayev saxlanılıblar. Onlardan da külli miqdarda heroin və metamfetamin aşkar olunub.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Elcan Şahverdiyev, Ərxan Qurbanov, Qurban Qurbanlı, Əli Əlizadə, Eldəniz Qasımov, Səkinə Namazova və Nərim Muradova tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürüldü. Həmin şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Əmircan, Bülbülə və Qaraxuxur qəsəbələrində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 14 nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində Hüseyn Əliyev, İsmayıl İsmayilov, Ziya Şükürov, Cavidan Fərzəliyev, Leyla Aslanova, Günay Bəkirova, Zaur Quliyev, Fikrət Məmmədov, Rəşad Salımanov, Pərviz Əmirbəyov, Ceyhan Məmmədov, Elşən Əliyev, Kamal Baxışov və İlqar Əsmətov tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürüldü. Saxlanılan şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirdilər.

Bu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarıldı. Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinə araşdırmalar aparılır. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

## Azərbaycanda koronavirus infeksiyasına 3583 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3583 yoluxma faktı qeydə alınıb, 1644 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 398 min 34 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 348 min 454 nəfər müalicə olunaraq sağalıb, 5 min 370 nəfər vəfat edib. Aktiv xəstə sayı 44 min 210 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 508, bu günə qədər isə ümumilikdə 4 milyon 344 min 428 test icra olunub.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	24.08.2021
Ümumi yoluxanların sayı	398034
Ümumi sağalanların sayı	348454
Aktiv xəstə sayı	44210
Ümumi test sayı	4344428
Ümumi ölümlərin sayı	5370
Bu gün	24.08.2021
Yeni yoluxanların sayı	3583
Yeni sağalanların sayı	1644
Bugünkü test sayı	14508
Bugünkü ölümlərin sayı	30

Azərbaycan Respublikasının ərazisində COVID-19 aleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət	
Ümumi	24.08.2021
Vurulan vaksinin ümumi sayı	6249673
7-ci mərhələ üzrə vaksinasiya olunanların sayı	3772533
8-ci mərhələ üzrə vaksinasiya olunanların sayı	2477140
Gün ərzində vurulan vaksinin sayı	78949
7-ci mərhələ üzrə vaksinasiya olunanların sayı	59111
8-ci mərhələ üzrə vaksinasiya olunanların sayı	19838

## Azərbaycanda COVID-19 aleyhinə 78 min dozadan çox peyvənd vurulub

Avqustun 24-də Azərbaycanda 78 min 949 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası aleyhinə vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 59 min 111, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 min 838 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinin ümumi sayı 6 milyon 249 min 673-ə, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 772 min 533, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 477 min 140 nəfərə çatıb.



# XVI Tokio Yay Paralimpiya Oyunları

AZƏRBAYCAN RESPUBLİKASI  
MILLİ PARALİMPIYA KOMİTƏSİ

## Tokio Paralimpiadasının təntənəli açılış mərasimi keçirilib

**Əvvəli 1-ci səh.**

Özünümdəfiə qüvvələrinin qoşun növlərinin nümayəndələri dövlət himninin müşayiəti ilə dövlət bayrağını qaldırırlar.

Meydanda rəngarəng detalları və müasir texnologiyaları əks etdirən kompozisiya çoxsaylı iştirakçılar tərəfindən təqdim olunub. İlk kompozisiya atəşfəşanlıqla başa çatıb. Tokionun Paralimpiya oyunlarına hazırlığını, paralimpiyaçıların müxtəlif idman növləri üzrə yarışlarda iştirakını əks etdirən videoçarx nümayiş olunub.

Sonra yığma komandaları təntənəli keçidi başlayıb. İlk olaraq qaçqın atletlər komandası arenaya daxil olub.

Açılış mərasimində Azərbaycanın Paralimpiya yığmasının keçidi zamanı bayrağımızı Pekində keçirilmiş Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev aparıb. Ölkəmizin heyəti parada yaxalarında 44 günlük Vətən müharibəsinin simvoluna çevrilmiş xaribülül nişanı ilə çıxıb.

İdmançıların paradı ev sahibi ölkənin - Yaponiya paralimpiyaçıları ilə başa çatıb.

Komandaların paradından sonra fiziki məhdudiyyətlərə baxmayaraq, insan ruhunun qarşılaşdığı bütün çətinlikləri aradan qaldırmağa qadir olduğunu əks etdirən kompozisiya nümayiş olunub.

"Tokio-2020"nin Təşkilat Komitəsinin sədri xanım Haşimoto Seyko çıxış edərək Yaponiya paytaxtının daha bir möhtəşəm tarix yazmağa - XVI Paralimpiya Oyunlarına evsahibliyi etməyə tam hazır olduğunu bildirib. O, paralimpiyaçıları təbrik edib, onlara uğurlar arzulayıb. Bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası şəraitində Olimpiya və Paralimpiya oyunlarının təşkilatçılarına minnətdarlığını bildiren Haşimoto Seyko bu yarışların insanlığı qarşılaşdığı bütün çətinlikləri aradan qaldırmağa qadir olduğunu nümayiş etdirəcəyini bildirib.



Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons çıxışında paralimpiyaçıların tükenməz qələbə əzmi ilə bütün maneələri, o cümlədən fiziki imkanlarının məhdudluğunu aşaraq parlaq nailiyyətlər qazanacağına əminliyini bildirdi. Çıxışından sonra Yaponiya imperatoru Naruhito XVI Paralimpiya Oyunlarını açıq elan edib.

Sonra səhnəyə Paralimpiya bayrağı gətirilən və Paralimpiya Oyunlarının Himninin müşayiəti ilə ucaldıldı. İdmançılar, hakimlər və məşqçilər

Paralimpiya andı içdilər. Nəhayət, uzun səyahətdən sonra Böyük Britaniyadan gətirilən və Yaponiyanın müxtəlif prefekturalarından toplanan Paralimpiya məşəli Tokio Milli Olimpiya Stadionuna gətirilib. Uç istiqamətdən günəş formasında yaradılmış məşələ yaxınlaşan Yaponiyanın tanınmış paralimpiyaçıları XVI Yay Paralimpiya Oyunlarının məşəlini alovlandırılar. Açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, XVI Paralimpiyada-nın programında idmanın 22 növü yer alıb. Proqramda parabadminton və parataekvondo ilk dəfə salınıb. İdmançılar ümumilikdə 539 dəst medal uğrunda mübarizə aparacaqlar.

Azərbaycan XVI Yay Paralimpiya Oyunlarında 35 idmançı ilə təmsil olunur. "Rio-2016"nın qızıl mükafatçısı Ramil Qasimov koronavirusa yoluxduğuna görə, yarışlardan kənarlaşdırılaraq karantinə alınıb. Paralimpiyaçılarımız "Tokio-2020"yə idmanın 6 növü üzrə 47 lisenziya qazanıblar. Atletlərimizin 23-ü kişi, 12-si qadındır.

İdmançılarımız cüdo, atletika, pauerlifting, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar. Yarışlara komandamızdan ilk olaraq avqustun 26-da pauerlifting üzrə milli komandanın üzvü Pərvin Məmmədov qoşulacaq.

XVI Yay Paralimpiya Oyunlarına sentyabrın 5-də yekun vurulacaq.



## "Azercell" paralimpiyaçı idmançılarımıza da dəstək olur

"Tokio - 2020" XVI Yay Paralimpiya Oyunlarında mobil operator Azərbaycan milli komandasının məğrur tərəfdaşdır

Avqustun 24-də Tokioda XVI Yay Paralimpiya Oyunlarına start verildi. "Azercell Telekom" MMC Milli Paralimpiya komandasının məğrur tərəfdaşı olmaqla növbəti dəfə ölkəmizdə paralimpiya hərəkatına sədaqətini nümayiş etdirir.

Tədqirəlayıq haldır ki, bu oyunlarda milli paralimpiya komandası rekord sayda lisenziya ilə Azərbaycanı təmsil edir. Tokioda yarışacaq Azərbaycan Milli Paralimpiya Komandasına 23 kişi və 12 qadın olmaqla 35 idmançı daxildir. İdmançılarımız altı idman növü: cüdo, atletika, taekvondo, pauerlifting, üzgüçülük və güllə atıcılığı üzrə 47 kateqoriyada medallər uğrunda mübarizə aparacaqlar. Bu il açılış mərasimində Paralimpiya çempionu Oloxan Musayev komandamızın bayraqdardır.

"Azercell" "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında məğrur tərəfdaş olmaqla, oyunların ruhunu paylaşmağa və paralimpiya

hərəkatının təşviqinə kömək edir. Böyük sosial əhəmiyyəti olan və mənəvi dəyərləri əks etdirən Paralimpiya oyunları dünya idman hərəkatında ən önəmli hadisələrdən birinə çevrilməkdədir. Paralimpiya oyunlarında iştirakçıların sayı və ölkələrin coğrafiyası ilə artır.

Azərbaycanda da paralimpiya hərəkatına xüsusi diqqət yetirilir. "Azercell" şirkəti 2014-cü ildən etibarən Azərbaycan Uşaq Paralimpiya Komitəsinə dəstəkləyir. Bu dəstək sayəsində hazırda sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetmə 10 idman növü üzrə məşğul olur, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak

edirlər. Bu uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və onların idmana həvəsini artırmaq məqsədilə "Azercell Telekom" MMC-nin iştirakı ilə hər il ölkəmizdə Uşaq Paralimpiya oyunları təşkil edilir.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək XVI Yay Paralimpiya Oyunlarında dünyanın 160 ölkəsindən 4400 idmançı iştirak edir. Onlar 22 idman növü üzrə 539 dəst medal uğrunda yarışacaqlar. Azərbaycanlı idmançıları indiyədək Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla ümumilikdə 38 medal əldə ediblər.

Olimpiya dəyərlərinə dəstək olan "Azercell" şirkəti idmançılarımıza üçün sayca 7-ci olan bu oyunlarda komandamıza əzmlə çıxış etməyi, möhtəşəm qələbə ilə Vətənə dönməyi arzulayır.

## Beynəlxalq aləm

### Türkiyə İraqın şimalında antiterror əməliyyatı keçirib

Türkiyə Silahlı Qüvvələrinin Milli Keşfiyyat Təşkilatı ilə birgə İraqın şimalında antiterror əməliyyatı keçirib. Məlumat görə, əməliyyatda 20-dən çox təyyarə iştirak edib. Endirilən tərbələr nəticəsində terrorçulara məxsus 28 obyekt məhv edilib.



Qeyd edilir ki, aviazərbələri ölkənin Milli Keşfiyyat Təşkilatı ilə birgə İraqın şimalında antiterror əməliyyatı keçirib. Məlumat görə, əməliyyatda 20-dən çox təyyarə iştirak edib.

Endirilən tərbələr nəticəsində terrorçulara məxsus 28 obyekt məhv edilib.

### Ukraynada hərbi paradda "Bayraqdar" nümayiş etdirilib

Dünya Ukrayna müstəqilliyinin 30-cu ildönümünü qeyd edib. Yerli KİV-in verdiyi xəbərə görə, bu münasibətlə paytaxt Kiyevin Azadlıq meydanında hərbi parad keçirilib.



olan müxtəlif hərbi texnika, aviasiya vasitələri, o cümlədən Türkiyə istehsalı "Bayraqdar TB-2" pilotsuz uçuş aparatı nümayiş olunub.

Hərbi paradda Ukraynanın tərəfdaş ölkələri - Türkiyə, ABŞ, Böyük Britaniya, Kanada, Estoniya, Latviya, Gürcüstan, Moldova, Slovakiya və Finlandiyadan olan hərbiçilərin tənənəli keçidi də baş tutub.

### Gürcüstanda İŞİD-in 5 üzvü saxlanılıb

Gürcüstanda İŞİD terror təşkilatının 5 üzvü saxlanılıb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.



Bildirilib ki, qurumun Antiterror Mərkəzinin əməkdaşlarının Pankisidə həyata keçirdiyi xüsusi əməliyyat

nəticəsində İŞİD-in üzvü olan 5 Gürcüstan vətəndaşı saxlanılıb. Saxlanılan şəxslərin Suriyadakı terror düşərgəsinə səfər etməyi planlaşdırdıqları müəyyən edilib. Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin terror təşkilatlarına üzvlük maddəsi ilə cinayət işi başlanılıb.

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 24 iyun 2021-ci il tarixdə [www.etender.gov.az](http://www.etender.gov.az) Portalında, 25 iyun 2021-ci il tarixdə "Azərbaycan" qəzetində dərc edilmiş yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və mövcud peşə və kvalifikasiya standartlarının yenilənməsi xidmətlərinin satın alınmasına dair keçirilmiş açıq tenderdə Tender komissiyasının qərarı ilə "Global Legal" MMC və "Ekvita Consulting" MMC konsorsiumu müsabiqənin qalibi elan olunmuşdur. Qalib təşkilatlarla satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

## ABŞ-in Əfqanıstanda sərf etdiyi külli miqdarda vəsait niyə nəticəsiz qaldı

ABŞ-in Əfqanıstanda sərf etdiyi trilyon dollar hara xərclənib? İndi bu suala xarici KİV və ekspertlər cavab axtarırlar. "Pulun çox hissəsi birbaşa müharibəyə, nisbətən az hissəsi isə ölkənin bərpaasına sərf olunub". Bunu İsviçrənin "Neue Zürcher Zeitung" nəşri yazır.



Əfqanıstanın bərpaı üzrə xüsusi baş inspektorun (SIGAR) məlumatına görə, bu müharibə amerikalılara təxminən 1 trilyon dollara başa gəlib. Vəsaitin böyük hissəsi (837 milyard) müharibəyə xərclənib, 133 milyard isə bərpa xərclərinə sərf edilib.

Amma həтта bərpa xərclərinin də əksər hissəsi ölkənin təhlükəsizliyinin təmin edilməsinə gedib. Əfqan əsgərlərinin təliminə, narkotik qarşı mübarizəyə və sülhün qorunmasına təxminən 89 milyard dollar xərclənib. 36,3 milyard yaxın (ümumi xərclərin 3,7 faizi) vəsait ölkənin inkişafına, o cümlədən infrastruktur layihələrinə, sosial proqramlara, habelə səhiyyə sistemə yönəldilib. Eyni zamanda pulun bir hissəsi narkotik maddələr alverinə qarşı mübarizəyə sərf olunub. ABŞ hökumətinin humanitar yardım layihələrinə xərcləri isə 4,2 milyard dollar təşkil edib.

"ProPublica" istintaq platforması vergi ödəyicilərinin pullarının israfçılıq, firıldaqçılıq və ya qeyri-məqsədli şəkildə istifadəsinə araşdıran nəzarət idarəsinin hesabatlarını təqdim edib. SIGAR-in 2015-ci il üzrə hesabatında qeyd olunur ki, ABŞ-in Əfqanıstanda

narkotik maddələr ticarətinə qarşı mübarizəyə 8,2 milyard dollar sərf etməsinə baxmayaraq, bu ölkə hələ də dünyanın ən böyük tiryək istehsalçısı olaraq qalır. Həтта əlavə 700 milyon dollar vəsaitin ayrılmasından sonra da vəziyyət dəyişməyib.

Ekspertlərin fikrincə, hələ hakimiyyətə gəlməzdən əvvəl "Taliban"-ın gəlirlərinin 60 faizdən çoxu tiryək satışının yetişdirilməsindən əldə olunurdu. İndi isə onlar BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin məlumatına görə, dünyada tiryək istehsalının 85 faizinə malik olan ölkəyə nəzarət edirlər.

"ProPublica"-nın araşdırmasına görə, Amerikanın digər bahalı layihələri də iflasa uğrayıb: 2 milyard dollar vəsait əfqanların müstəqil şəkildə xidmət edə bilmədikləri yolların tikintisinə yatırılıb.

660 milyon dollar isə zirehli texnikaya xərclənib. Amma əfqanlar bu texnikanın təmir və xidməti üçün kifayət qədər hazırlanmayıblar.

Bununla belə, amerikalıların Əfqanıstanda səyləri o qədər də hədəf getməmişdir. Belə ki, onlar əfqan uşaqlarının, xüsusilə qızların təhsil almasına üçün böyük səylər göstərirlər. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təhsil layihələrinə, o cümlədən dərslərin hazırlanmasına, təqəddürlərin verilməsinə və universitetlərə hazırlıq kurslarının və ya təhsil sisteminin ümumi təkmilləşdirilməsinə təxminən 1,3 milyard dollar sərməyə qoymub. Bildirilir ki, amerikalıların ölkəyə gətirdiyi digər məhsullər də özünü doğrultmamışdır". Bu isə "Neue Zürcher Zeitung" qəzetinin yazdığıdır.

Bundan əlavə, uşaq ölümü və orta ömür müddəti kimi

digər göstəricilər də Amerikanın ölkədə mövcudluğu dövründə yaxşılaşıb, baxmayaraq ki, ABŞ-in gəlmişinə qədər bu sahədə müsbət tendensiyalar müşahidə olunurdu.

"Taliblərin hakimiyyəti ələ keçirməsi göstərdi ki, Əfqanıstan Silahlı Qüvvələri bəna başa gələn təlim keçmələrinə baxmayaraq, rekord qısa müddətdə meşğulubuyatı etiraf etmək məcburiyyətində qaldılar. Korrupsiya, pis idarəetmə və döyüş ruhunun olmaması - sərməyə qoyulan pulların gözlənilən uğuru gətirməməsi səbəblərindən yalnız bir neçəsidir. Üstəlik, Əfqanıstanın bərpaı ilə bağlı bir çox layihələr də özünü doğrultmamışdır". Bu isə "Neue Zürcher Zeitung" qəzetinin yazdığıdır.

Rizvan CƏFƏROV, "Azərbaycan"



## Azercell abunəçilərinin nəzərinə

“Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 26.08.2021-ci il tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

## “Azərbaycan Hava Yolları” QSC “Amadeus” gəlirləri idarəetmə sistemini tətbiq edir

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatına görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) ən son rəqəmsal həllərin tətbiqi üzrə korporativ siyasəti çərçivəsində əməliyyat və mənfəətin optimallaşdırılması üzrə yeni sistemə - Amadeus SRM (Amadeus Segment Revenue Management) sisteminə keçib.

AZAL COVID-19 pandemiyası ilə əlaqədar aviasiya sənəsinin dəyişməsi bazarında qeyri-sabit vəziyyətə baxmayaraq, əsası 2019-cu ildə qoyulan “Amadeus” ilə strateji tərəfdaşlığını inkişaf etdirir.

Belə ki, son yenilik aviaşirkət tərəfindən “Amadeus”-un gəlirlərin idarə edilməsi üzrə SRM tətbiqinə uğurlu keçidi oldu. Yeni tətbiq “Azərbaycan Hava Yolları”na aviaşirkətin bütün marşrut şəbəkəsində gəlirlərin qiymətləndirilməsinə və optimallaşdırılmasına imkan verəcəkdir.

Amadeus SRM gəlirləri idarəetmə sistemi səfərdən bir il əvvəl gələcək tələbatı dəqiq proqnozlaşdırmaq, habelə

sənəsinin uçuşu ləğv etmək və ya uçuşa gəlməmək xarakterini anlamaq imkanı verəcəkdir. Aviaşirkətin gəlirləri fəaliyyətini dəstəkləmək məqsədilə bu tətbiq proqnozların etibarlılığını, dəqiqliyini və doğruluğunu, həmçinin dəyişən iqtisadi şəraitə operativ uyğunlaşmanı təmin edəcəkdir.

Bir sözlə, gəlirlərin idarə edilməsinə mənfəət haqqında elm kimi təsvir etmək olar. Hətta normal istismar şəraitində gəlirlərin idarə edilməsi aviaşirkətlərə ən mühüm aktivlərindən birini - yer ehtiyatlarını və mənfəəti idarə etməyə imkan verən mühüm vasitədir. Amadeus SRM daha səmərəli və mənfəətli şəkəle yaratmaq üçün real vaxt rejimində optimallaşdırma ilə dinamik həlli təklif edir.

AZAL şirkətinin prezidenti Cahangir Əsgərov qeyd edib: “Son rəqəmsal həllərin tətbiqi və daim təkmilləşdirilməsi Azərbaycanın milli aviadaşığıncısının siyasətində əsas prinsiplərdir. “Amadeus” tətbiqləri aviaşirkətlər üçün bu sahədə daha müasir və çevik tətbiqlərdən biridir. Biz “Amadeus” ilə uzunmüddətli saziş bağlamışdıq və mənəmin ki, bu əməkdaşlıq iş prosesimizi optimallaşdırmağa və avtomatlaşdırmağa imkan verəcəkdir”.

“AZAL-ı gəlirlərin idarə edilməsi üzrə Amadeus tətbiqlərinin istifadəçiləri ailəsində salamlamağa şadam. Amadeus SRM gəlirlərin azaldılmasının qarşısını alan və aviaşirkətlərə lazımı zamanda və lazımı müştəriyə doğru qiymətə sənəsin yerlərinin satışına kömək edən güclü elmi məlumatlara əsaslanır. O, qabaqcıl modeləşdirmə alətlərindən ibarətdir və gələcəkdə AZAL-ın real vaxt rejimində bütün satış kanalları üzrə və aviaşirkətin tam nəzarəti altında ən rəqəbətaqabiliyyətli qiymətləri təklif etməyə imkan verəcəkdir”, - deyir “Amadeus”-un Yaxın Şərq, Türkiyə və Afrika ölkələri üzrə vitse-prezidenti Maher Kubaa qeyd etdi.

“Azərbaycan Hava Yolları” region ölkələri arasında Amadeus SRM-in ilk sifarişçisidir. Bu həllin tətbiqi 2020-ci ilin fevral ayında başlayan Amadeus Airline həllinin uğurlu inteqrasiyası yolunda növbəti addımdır.

Təzliklə “Azərbaycan Hava Yolları” tərəfindən Amadeus Group Manager sisteminin-aviaşirkətlər qrupunun biznesinin idarə edilməsində daha yüksək səviyyəyə nail olmağa imkan verən turizm agentlikləri üçün portalın tətbiqinə başlanılması gözlənilir.

## “Azərişiq” ASC “Məşğulluq marafonu”na qoşuldu

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində öldürülən qələbə bizim gücümüzü, iradəmizi və birliyimizi göstərdi. İndi isə bu qələbəni bizə bəxş edən şəhidlərimizin ailə üzvləri və qazılarımız üçün birlik göstərməliyik.

Bu baxımdan Əmək və Nazirliyi tərəfindən Vətən Əhəlinin Sosial Müdafiəsi müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın məşğulluğuna dəstək olmaq məqsədilə başlanılan “Məşğulluq marafonu” təqdirləyici bir addımdır. “Azərişiq” ASC olaraq biz də “Məşğulluq marafonu”na dəstək olduq, və-

kant iş yerləri müəyyənləşdirdik. Artıq işə qəbulata start verilib.

Qəhrəmanlarımızın ailə üzvləri ilə çiyin-çiyinə çalışmaqdan qürur duyuruq. Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

## Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açığ tender elan edir

2021-ci ilin tələbatına uyğun olaraq “Bırdəfəlik narkotester üçün müştüklər (5 növ), “Drug Test 5000” narkotik maddələrin analizi cihazının müştükləri (7 növ), alqotester üçün müştüklər”in satın alınması

Tender iştirakçılara təklif edilir ki, dövlət satınalmalarının <https://www.etender.gov.az/> vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılara lazımı maliyyə imkanlarına malik olmalıdırlar. Müsəbiqəyə daxil olduqdan sonra “ASAN ödəniş”lə “ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödəniş etdikdən sonra müsəbiqədə iştirak etmək olar. Əlaqələndirici şəxs - Əvəz Məmmədov, tel.: (012) 590-81-60.

**İştirak haqqı: 500 (beş yüz) AZN**  
**Təşkilat - Baş Dövlət Yol Polisi İdarəsi**  
**VÖEN: 9900063851**  
**H/h: AZ45CTRE00000000000002078506**  
**Dövlət Xəzinədarlığı Agentliyi**  
**VÖEN: 1401555071**  
**Kod: 210005**  
**M/h: AZ41NABZ0136010000000003944**  
**SWIFT Bik: CTREAZ22**

İştirak haqqı heç bir halda qeri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;  
- tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərfərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);  
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;  
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;  
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;  
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;  
- digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 17.09.2021-ci il saat 16:40-dək, tender təklifi ilə bank zəmanəti sənədlərini isə 27.09.2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 28.09.2021-ci il saat 16:40-da açılacaqdır. İddiaçılar açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

**QEYD:** Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 24.08.2021-ci il saat 18:00-dan sonra əldə etmək olar.

Tender komissiyası

## B İ L D İ R İ Ş

“Azərişiq” ASC tərəfindən 12 iyul 2021-ci il tarixdə İsmayılı rayonu, Basqal qəsəbəsi, “Basqal Dövlət Tarixi-Mədəniyyət Qoruyğu”nun elektrik təchizatı məqsədilə görülmək işlərin satın alınması üzrə Təkliflər sorğusu üsulu ilə keçirilmiş tender müsəbiqəsində Tender komissiyasının qərarına əsasən, “ADMİRAL-2012” MMC qəlib elan olunmuşdur.

Qəlib gəlməsi təşkilat ilə ƏDV daxil 3 955 794,07 AZN (üç milyon doqquz yüz əlli beş min yeddi yüz doxsan dörd manat 07 qəpik) məbləğində müvafiq İcarə müqaviləsi imzalanmışdır.

Tender komissiyası

## B İ L D İ R İ Ş

Azərbaycan İnvestisiya Holdingi üçün İP telefonların satın alınması üzrə 11 iyun 2021-ci il tarixdə elan edilmiş açıq tender prosedurunun qəlibi “İtech Group” MMC (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 1) ilə 19 avqust 2021-ci il tarixdə 9916.72 (doqquz min doqquz yüz on altı manat 72 qəpik) manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

## Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açığ tender elan edir

2021-ci ilin tələbatına uyğun olaraq “Alqotester”lərin satın alınması

Tender iştirakçılara təklif edilir ki, dövlət satınalmalarının <https://www.etender.gov.az/> vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılara lazımı maliyyə imkanlarına malik olmalıdırlar. Müsəbiqəyə daxil olduqdan sonra “ASAN ödəniş”lə “ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödəniş etdikdən sonra müsəbiqədə iştirak etmək olar. Əlaqələndirici şəxs - Əvəz Məmmədov, tel.: (012) 590-81-60.

**İştirak haqqı: 500 (beş yüz) AZN**  
**Təşkilat - Baş Dövlət Yol Polisi İdarəsi**  
**VÖEN: 9900063851**  
**H/h: AZ45CTRE00000000000002078506**  
**Dövlət Xəzinədarlığı Agentliyi**  
**VÖEN: 1401555071**  
**Kod: 210005**  
**M/h: AZ41NABZ0136010000000003944**  
**SWIFT Bik: CTREAZ22**

İştirak haqqı heç bir halda qeri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;  
- tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərfərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);  
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;  
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;  
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;  
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;  
- digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 15.09.2021-ci il saat 10:00-dək, tender təklifi ilə bank zəmanəti sənədlərini isə 23.09.2021-ci il saat 10:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 24.09.2021-ci il saat 10:00-da açılacaqdır. İddiaçılar açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

**QEYD:** Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 24.08.2021-ci il saat 10:00-dan sonra əldə etmək olar.

Tender komissiyası

## “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Katankanın satın alınması məqsədilə müsəbiqə elan edir

Müsəbiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciəti üçün son müddət 2021-ci il avqustun 31-i saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı, Neftçilər prospekti, 2

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132

Tender komissiyası

## B İ L D İ R İ Ş

Azərbaycan İnvestisiya Holdingi üçün proqram təminatları və SSL sertifikatlarının satın alınması üzrə 02 iyul 2021-ci il tarixdə elan edilmiş təkliflər sorğusu prosedurunun qəlibi “OCE Solution” MMC (Bakı şəhəri, Xəzər rayonu, Türkan ŞTQ, Türkan qəsəbəsi, ev 508) ilə 17 avqust 2021-ci il tarixdə 61844.00 (altmış bir min səkkiz yüz qırxdörd manat 00 qəpik) manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası



Qəzetin daim yenilənən rəsmi internet ünvanı: [www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)

## ALLAH RƏHMƏT ELƏSİN!

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi komitənin şöbə müdiri Sadiq Mirzəyeva anası

MƏTANƏT XANIMIN

vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyəti və kollektivi “Aqrarkredit” QSC-nin Müşahidə Şurasının sədri Ziyəddin Allahverdiyevə qardaşı

ƏLİ ALLAHVERDİYEVİN

vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev və təşkilatın kollektivi Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Kamil Qafarova həyat yoldaşı

GÜLŞƏN MUSTAFAYEVANIN

vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi və kollektivi iş yoldaşları Ramil İskəndərova anası

SAHİBƏ İSKƏNDƏROVANIN

vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fəlsəfə və sosial elmlər kafedrasının kollektivi professor

ƏLİ ALLAHVERDİYEVİN

vəfatından kədərəndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollektivi iş yoldaşları Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyevə qardaşı

ƏLİ ALLAHVERDİYEVİN

vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Hüquq elmləri doktoru Ənvər Seyidov və baş müəllim Zakir Nağıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

ƏLİ ALLAHVERDİYEVİN

vəfatından kədərəndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi kafedrasının professor-müəllim heyəti kafedranın dosenti Kamil Qafarova həyat yoldaşı

GÜLŞƏN XANIMIN

vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Çimnaz və Elçin Əfəndiyevlər Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Kamil Qafarova həyat yoldaşı

GÜLŞƏN MUSTAFAYEVANIN

vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Təvəkkül və Eldar Şirinovlar Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Kamil Qafarova həyat yoldaşı

GÜLŞƏN MUSTAFAYEVANIN

vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan  
AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə  
e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar  
Qəbul otağı - 539-68-71,  
Baş redaktor müavini - 538-86-86, 434-63-30, 539-72-39,  
Məsul katib - 539-43-23,  
Məsul katib müavini - 539-44-91,  
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,  
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,  
Fotoilustrasiya şöbəsi - 538-84-73,  
Kompüter markazi - 538-20-87,  
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin kompüter markazında yığıb sahifələnməsi, “Azərbaycan” nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sözlənlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 4928  
Sifariş 1512  
Qiyməti 40 qəpik